



XALQ QƏZETİ

№ 78 (29050) 12 aprel 2019-cu il, cümə

Qəzet 1919-cu ildən nəşr edilir
www.xalqqazeti.com

TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSIYA HEYƏTİ



XALQ Ona inanır və böyük etimad göstərir

Bizim uğurlarımız insanların, Azərbaycan xalqının dəstəyi və birbaşa iştirakı olmadan mümkün deyil. Bizim uğurlarımızın əsas mənbəyi Azərbaycan xalqının fəaliyyətidir, Azərbaycan xalqının iradəsidir.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

İndiyədək çox seçimlər etmişik. Uğurlusu da olub, uğursuzu da. Keçən il aprelin 11-də Azərbaycan xalqı demokratik seçki tariximizin 100-cü ilində bütün əvvəlki doğru seçimlərin məntiqi davamı, tarixi məsuliyyətin və qədirlənliyin zirvəsi sayıla bilən bir ümumölke seçimini də gerçəkləşdirdi. Xalqımız həmin gün böyük əksəriyyətlə müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin ideya və əməllərinin ən layiqli davamçısı Prezident İlham Əliyevi növbəti 7 ildə dövlət başçısı seçməklə 1993-cü ilin fəlakətli yayında etdiyi seçimin – suverenliyin xilas edilməsi və dönməz prosesə çevrilməsi siyasətinin davamına və təntənəsinə sadiqliyini yüksək səviyyədə təsdiq etdi.

Ümumiyyətlə, insan həmişə seçim qarşısındadır. Ona həyat bəxş edən valideynləri istisna olmaqla, həyatı boyu qarşılaşdığı hər şeyi özünü azacıq da olsa idarə etmək və ətrafına azacıq da olsa təsir etmək iradəsini hiss etdiyi andan seçir. Hər bir fərdin seçimi isə təkcə öz fərdi həyatının deyil, həm də məxsus olduğu xalqın maraqları baxımından həyatı əhəmiyyət kəsb edir. Beləliklə, Yer üzünün bütün

insan toplusları üçün seçim müqəddəs bir borca – vətəndaşlıq vəzifəsinə çevrilir.

Hər bir vəzifə öz funksional məzmununa müvafiq şəkildə məsuliyyət yaratdığı kimi vətəndaşlıq vəzifəsi olan seçim də ictimai-siyasi məsuliyyət tələb edir. Söhbət siyasi seçimlərdən gedəndə isə bu vətəndaş hüququ və borcu fərdilikdən, subyektivlikdən çıxaraq özünün ən

yüksək pilləsinə-- milli və global məsuliyyət mərtəbəsinə yüksəlir.

101 ildir ki, Azərbaycan cəmiyyəti hər bir vətəndaşına seçmək və seçilmək hüququnu tanıyıb. Dünyanın ən çox inkişaf etmiş bəzi ölkələrindən daha əvvəl ölkəmizdə istisnasız olaraq cəmiyyətin bütün üzvlərinə, o cümlədən, qadınlara seçki hüququ verilməsini ötən il Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi şənliklərində tarixi bir öyüncə yad etdik və dünyaya da xatırlatdıq. Bu, ümumbəşəri dəyərlərin Azərbaycan cəmiyyətində çoxdan yer aldığını və möhkəmləndiyini göstərən qürurverici bir həqiqətdir.

Keçən il də ölkəmizdə seçimlər yüksək demokratik şəraitdə, xalqın öz müstəqil dövlətinə sevgi-sayğıları, onun əvvəlki etimadlarını tamamilə doğrultmuş liderinə dərin inamı şəraitində başa çatdı. Təxminən, 2 ay ərzində müxtəlif məzmunlu seçki sloqanlarının təqdim olunması ilə, bütün iddialı qurumlar tərəfindən xalqa ünvanlanan siyasi çağırışlarla və get-gedə güclənən siyasi ehtiraslarla müşayiət olunan proses, nəhayət, 11 apreldə özünün kulminasiya nöqtəsinə çatdı.

(ardı 3-cü səhifədə)

“Dünya dini liderlərinin II Bakı sammiti”nin keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında

Azərbaycan Respublikasında müasir dövrdə millətlərarası münasibətlər və din sahəsində həyata keçirilən dövlət siyasəti beynəlxalq hüquq normalarına və zəngin tarixi köklərə əsaslanır. Dünyanın multi-kulturalizm mərkəzlərindən biri kimi tanınan Azərbaycanda sivilizasiyalararası və dinlərarası dialoqa töhfə verən bir sıra nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsi artıq ənənəyə çevrilmişdir. Beynəlxalq ictimaiyyəti narahat edən humanitar problemlər 2008-ci ildən etibarən, mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsini nəzərdə tutan “Bakı prosesi” çərçivəsində müzakirə olunur, dünyanın tanınmış dini liderləri, ictimai-siyasi xadimləri, dövlət rəsmiləri, nüfuzlu alim və ziyalıları arasında səmərəli fikir mübadiləsi aparılır. Bu baxımdan, 2010-cu ildə dünya dini liderlərinin Bakıda keçirilmiş sammitini sivilizasiyalararası dialoqun inkişafına, müxtəlif dini konfessiyaların əməkdaşlığının genişlənməsinə, eləcə də qarşılıqlı etimad mühitinin yaradılması işinə töhfə hesab etmək olar.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70 illiyi ilə bağlı yubiley tədbirləri çərçivəsində Bakıda növbəti beynəlxalq sammitin keçirilməsi, ayrı-ayrı regionlarda gedən mürəkkəb etnik-dini proseslərin və qloballaşan dünyanın müasir çağırışlarının nüfuzlu dini-ictimai xadimlərin iştirakı ilə birgə müzakirəsi aktualıq kəsb edən məsələlərdəndir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. “Dünya dini liderlərinin II Bakı sammiti”nin 2019-cu il 14-15 noyabr tarixlərində keçirilməsi ilə əlaqədar aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın:

Təşkilat Komitəsinin sədri

Əli Əhmədov – Azərbaycan Respublikası Baş nazirinin müavini

Təşkilat Komitəsinin üzvləri

Şeyxülislam Allahşükür Paşazadə – Qafqaz Müsəlmanları İdarəsinin sədri, Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin sədri

Zeynal Nağdəliyev – Azərbaycan Respublikası Prezidentinin ərazi-təşkilat məsələləri üzrə köməkçisi - şöbə müdiri

Əli Həsənov – Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi – şöbə müdiri

Etibar Nəcəfov – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri

Samir Şərifov – Azərbaycan Respublikasının maliyyə naziri
Əbülfəs Qarayev – Azərbaycan Respublikasının mədəniyyət naziri

Mübariz Qurbanlı – Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri

Vüsal Hüseynov – Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi
Ülvi Mehdiyev – Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri
Ramiz Həsənov – Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

İsa Həbibbəyli – Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti
Siyavuş Novruzov – Azərbaycan Respublikası Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri
Aslan Aslanov – Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC-ın) İdarə Heyətinin sədri

Rövşən Məmmədov – “Azərbaycan Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini

İsmayıl Hacıyev – Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin sədri
Aleksandr İşçin – Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu

Milix Yevdayev – Bakı şəhəri Dağ Yəhudiləri Dini İcmasının sədri
Salman Musayev – Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini

Vasim Məmmədliyev – Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şurasının sədri.
2. Bu sərəncamın 1-ci hissəsi ilə yaradılmış Təşkilat Komitəsi “Dünya dini liderlərinin II Bakı sammiti”nin keçirilməsinə dair Tədbirlər Planı hazırlayıb həyata keçirsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 aprel 2019-cu il



Valentina Matviyenko:
Rusiya ilə Azərbaycan strateji tərəfdaşlardır

» 4



Vyanadan sonrakı
çaşqınlıq

» 6



Ötən bir ildə
Azərbaycan TƏHSİLİNİN UĞURLARI

» 8



Mövlud ÇAVUŞOĞLU:
İtaliya parlamentinin qərarının hüquqi əsası yoxdur

» 12



Bu gün Azərbaycan tam mənada müstəqil siyasət aparır, heç kimdən asılı deyil, heç bir başqa ölkədən asılı deyil və öz siyasətini yalnız və yalnız Azərbaycan xalqı naminə aparır. Əminəm ki, Azərbaycanın dövlət müstəqilliyinin daha da güclənməsinə yönəlmiş bu siyasət Azərbaycan xalqının maraqlarına tam cavab verir.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının üzvü seçilərək dünyanın idarə olunmasında bilavasitə iştirak edən bir dövlətə çevrildi. Həm birinci, həm də ikinci prezidentliyi dövründə ölkəmi üçün ən ağır problemlər olan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində həyata keçirilən ardıcıl tədbirlər İlham Əliyev siyasətinin prioritet istiqamətini təşkil etdi.

Avropa Şurası, Avropa Parlamenti kimi mötəbər təşkilatlar tərəfindən Ermənistanın təcavüzkar dövlət kimi tanınması, bir çox dövlətlər tərəfindən Xocalı faciəsinin soyqırım faktı kimi qəbul edilməsi Azərbaycanın beynəlxalq hüquq prinsiplərinə əsaslanan haqlı mövqeyini bir daha təsdiq etmiş oldu. Azərbaycanın bu illər ərzində öz

Masallı və s. kimi çoxsaylı sənaye parkı və məhəllələri, texnoparklar yaradılıb, istehsal sahələrinin genişləndirilməsi, qeyri-neft sənayesinin ixrac imkanlarının artırılması və innovativ istehsalın inkişaf etdirilməsi istiqamətində ciddi tədbirlər görüldü.

Sumqayıtda alüminium, karbamid, plastik emalı zavodları, "SOCAR Polymer" şirkətinin polipropilen və yüksək sıxlıqlı polietilen zavodları, Balaxanıda meşə tullantılarının təkrar emalı zavodu, Bakı gəmiqayırma zavodu, Gəncə, Naxçıvan və Neftçalada avtomobil zavodları, Sumqayıt, Gədəbəy və Daşkəsəndə qızıl-mis emalı zavodları, Gəncə alüminium yarımfabrikatı, kənd təsərrüfatı texnikası zavodları və digər sənaye müəssisələri həmin illərdə istifadəyə verilərək ölkənin iqtisadi potensialının gücləndirilməsində mühüm rol oynayıb. Bu zavodlara qoyulan sərmayənin həcmi 800 milyon dollardan çoxdur.

Aqrar sektorda həyata keçirilən islahatlar, kənd təsərrüfatı məhsullarının istehsalçılarına edilən güzəşt və yardımlar ölkə iqtisadiyyatında bu sahənin ardıcıl inkişafına zəmin yaradıb. 2003–2018-ci illərdə meliorasiya tədbirlərinə ayrılan vəsaitin həcmi 6 dəfə, bu sahəyə əsaslı kapital qoyuluşu 21 dəfə artıb. Ölkədə Taxtakörpü, Şəmkiçay, Göytəpə və Tovuzçay kimi 4 iri su anbarı, 4 min kilometr suvarma kanalları, 2,4 min kilometr kollektor-drenaj şəbəkələri tikilmiş və bərpa olunmuş, 360 min hektar torpağın su təminatı, 264 min hektar sahədə meliorativ vəziyyət yaxşılaşdırılıb,

Elektron hökumətin formalaşdırılması tədbirləri qarşısında vətəndaşlara göstərilən əksər xidmətlərin vətəndaş – məmur qarşılıqlaşması olmadan elektron formada həyata keçirilməsi, ASAN Xidmət şəbəkəsinin respublika miqyasında qurulması istiqamətində görülmə tədbirlər İlham Əliyevin öz vətəndaşına dünya standartlarına uyğun yüksək keyfiyyətli xidmətlərin göstərilməsində qərarlı olduğunu göstərir.

Bütün bu uğurların kökündə 2003, 2008 və 2013-cü il il seçimlərində xalqın etimadını qazanmış və onu layiqincə doğrultmuş İlham Əliyevin modern baxışları, prinsipial siyasəti mövqeyi, öz xalqına və xalqın ümumi-milli liderinin siyasəti kursuna sadıqlığı və nəhayət, onun gərgin əməyi dayanır.

Hər şeydən öncə, İlham Əliyev humanist – insanpərvər bir siyasətçidir. Demək olar ki, hər bir çıxışında qeyd etdiyi – "Azərbaycanda dövlət siyasətinin təməlinə insan amili dayanır" prinsipi İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bütün layihələrin başlıca humanist ideyasıdır. Dövlətin ali məqsədinin vətəndaş xidmət etməkdən ibarət olduğunu dəfələrlə vurğulayan İlham Əliyev Prezident olduğu dövrdə ölkənin siyasəti, sosial, iqtisadi, mədəni inkişaf proqramlarının da məhz bu prinsipdən çıxış edərək həyata keçirilməsinə təminat yaratmışdır. Bu baxımdan, İlham Əliyev həm ölkəmizdə, həm də beynəlxalq miqyasda dövlət – insan münasibətlərinin yeni platformasını irəli sürən novator siyasətçi kimi diqqət cəlb edir.

(əvvəli 1-ci səhifədə)

Həmin gün Azərbaycan vətəndaşı da özünün əsrlər boyu dəyişməz məziyyəti olan haqq və ədalət hisslərinə sadıq qalaraq İlham Əliyevin öz əməyi hesabına qazandığı həlal haqqını onun özünə çatdırdı və onu ölkənin Prezidenti seçdi. Azərbaycan İlham Əliyevin yeni prezidentlik dövrü ilə daha böyük uğurlar əldə etmək üçün inkişafın yeni mərhələsinə qədəm qoydu. Bu seçkilərdə bütün tərəflər öz siyasəti varlığını və nəhayət, hər birinin sosial bazasının ölçülərini açıq-aşkar cəmiyyətə tanıtdılar. Ölkənin daxili siyasəti ab-havası daha da aydınlaşdı, gələcəyə baxışlar bir daha dürləşdirildi.

Bu seçkilər Azərbaycan vətəndaşlarının ölkənin və xalqın gələcəyini düşünmək baxımından siyasəti yetkinliyə, yüksək məsuliyyət hissəsinə malik olduğunu göstərən növbəti bir test oldu. Azərbaycan seçicilərinin 86,03 faizi prezidentliyə hakim Yeni Azərbaycan Partiyasından namizəd olan dövlət başçısı İlham Əliyevə səs verməklə bir testdən əla qiymətə keçdi. Nəticə xalqın dövlətin, vətəndaşın Prezidentin millətin taleyi haqqında arzu və düşüncələrində, niyyət və ümidlərində yekdilliyini və vətəndəsinə nümayiş etdirdi. Məhz bu vəhdət Azərbaycanın müstəqilliyini əbədi, dönməz və sarsılmaz etməyə qadirdir.

Xalqın sarsılmaz iradəsinin və öz rəhbərinə sonsuz inamının göstəricisi olan bu möhtəşəm seçim növbəti 7 ildə Azərbaycanı dünya siyasətinin labirintlərində məhərrətlə irəliləyə aparacaq, vətəndaş rifahını onun layıq olduğu yaşama səviyyəsinə yüksəldəcək milli liderə, modern düşüncəli siyasətçiyə öz ölkəsinə rəhbərliyi davam etdirmək mandatı verdi. Bu seçim ölkəmizə hərtərəfli yeniləşmə və yüksəliş yolunda davamlı inkişafa bağlı növbəti şans qazandırdı. Deməli, cəmiyyətin hər bir üzvü üçün məsuliyyətin ən yüksək dərki və vicdanın tələbi ilə qərar qəbul etmək anı ümumi seçimin doğruluğundurluğu ilə demokratiya cəhədsində xalqımıza növbəti qələbə qazandırdı.

Həqiqətdən, belə bir anda millətimizin gələcəyi naminə dönməz geriyyə baxmaq, qazandıqlarımızla itirdiklərimizi tərəziyə qoymaqla milli maraqlarımıza ümummilli təəssübkeşlik aynasından baxaraq edilən seçim vətəndaş məsuliyyətinin ən parlaq göstəricisi olur. Bu məsuliyyəti qavramaq üçünə bizi dövlətçiliyimizin tam bərpasına qovuşdurən indiki suveren respublikamızın qısa tarixinə nəzər salmaq müddət ərzində milli inkişaf kompleksimizin həyəcənli titrəyişlərini izləmək kifayətdir.

1991-ci ilin martında keçirilmiş qondarma referendumdan sonra azadlıq çoxşusu ilə çağlayan bütöv bir xalqın ardından onun layıq girdə-bində qalmaq istədiyini bəyan etməklə uğursuz və utandırıcı bir seçim etmiş kommunist iqtidarı qısa bir zamanda xalqın qəzəb və nifrət tufanının küleyində soraqlıq getdi. 18 oktyabr 1991-ci ildə isə regionda yaranmış əlverişli siyasəti vəziyyətə xalqın müstəqilliyə qovuşması üçün tarixi şans yaratdı və xalq bu imkandan layiqincə yararlanıb özünün dövlət müstəqilliyini bərpa etdi.

Uzun illərin mənəvi iztirabından, siyasəti saxtakarlığın yenicə qurtulmuş xalq azadlıq ehtiyarına boğularək onun iradəsinə sahiblənməyən meydan qəhrəmanları və idealist siyasətbazlar qısa bir müddətdə öz siyasəti şərtləşdiklərini və məsuliyyətsizliklərini bürzə verdilər. Çox sürməyənsə sadəlövh ümumxalq xoşbəxtliyi öz yerini ümumxalq məyusluğuna və daha sonra ümumxalq etirazına verdi. Xalq və millət qarşısında yenidən əldə etmiş olduğu iqtidar məsuliyyətini dərk etməyən, milləti sonu görülməyən fəlakət sürükleyən iqtidar yənə də xalqın qəzəbi və nifrəti qarşısında durub getməliyyəsi siyasəti səhnəni biabırçılıqla tərk etdi.

Nəhayət, 1993-cü ilin yay– payızında xalqımız an doğru seçimini etdi– onilliklərin sınağından çıxmış, el üçün öz üreyini məşələ çevirmiş, öz xalqını qarışıq dünyanın qarənliq dolanbacılarında keçirib işıqlı bir yola çıxarmağa qadir olan fədakar övladını – Heydər Əliyevi köməyə səslədi. Haqq səsi boğulan və dünyanın heç bir yerində eşidilməyən, döğmə yurdundan, isti ocağından qovulan, Vətəninə, torpağına təcavüz olunan, milli mənliyi tapdanan millət ümumxalq ərkyənəliyi və yekdilliliyi ilə özünü ən etibarlı oğlundan onu bu bələlərdən qurtarmığı tələb etdi.

Xalqın taleyini və tələbinə biganə qala bilməyən ümummilli lider Heydər Əliyev

həyatının qalan hissəsini də öz xalqına həsr etməyə qərar verdi. Beləliklə, demokratik dövlətçilik təcrübəsinin və ənənəsinin az olmasına baxmayaraq, müstəqilliyimizin ilk illərində baş verən ictimai-siyasi hadisələrdən düzgün nəticə çıxaran xalq obyektiv seçim etməyə müvəffəq oldu. Məhz həmin dövrdən hakimiyyət qollarının, özünüidaraetmə ənənəsinin əsasının qoyulmasına xidmət edən bütün seçkilər xalqımızın ictimai-siyasi həyatının əsas hadisəsinə çevrildi.

Üzlaşdıly ağır tarixi sınaqlardan Heydər Əliyev kimi müdrik bir şəxsiyyətin öndərliyi ilə üzəgə çıxan Azərbaycan xalqı seçimində yanılmayaraq müstəqil dövlət quruculuğunun Heydər Əliyevlə başlayan şərafli yoluna qədəm qoydu. Sözlə ifadəsi sadə qədəm, lakin enişli-yoxuşlu yollardan və siyasəti təlatümlərdən keçərək bu günün mənzərəsinə yaratmaq heç də asan olmadı. İlk növbədə, günbəgün daha böyük itkilər və sarsıntılar gətirən müharibəyə son qoymaqla ölkənin tarixi taleyində dönüş yaradan Heydər Əliyev qısa bir zamanda ortaya qoyduğu uğurlu enerji strategiyası ilə ölkəmizi yeni bir yola – Yeni Azərbaycanın şərafli quruculuq yoluna çıxara bildi.

Məhz bu strategiyayın həyata keçirilməsi sayəsində ölkəmizin güclü enerji infrastrukturunu təşəkkül tapdı və onun global integrasiya əhəmiyyəti artırıqları yaradıldı. Nəticədə, ölkəyə sabit maliyyə axını təmin edildi, ölkənin valyuta ehtiyatları dəfələrlə yüksəldi, çoxsaylı sosial-iqtisadi proqramların icrasına başlandı. Sonrakı illərdə də Azərbaycanın əldə etdiyi iqtisadi uğurların ilkin və başlıca səbəbi məhz Heydər Əliyev siyasətinin təntənəsi olan uğurlu enerji strategiyası oldu.

Bütün bunlarla yanaşı, ölkəni informasiya blokadasından çıxarmaq, regionda baş verən proseslərin əsl mahiyyətini dünya birliyinə çatdırmaq və anlamaq, işğalın nəticələrini aradan qaldırmaq, xalqını əbədi səadətə çatdırmaq qayğıları Heydər Əliyevi son nəfəsində dərk etmədi. Məhz xalqın birgə nəfəs alması, onun müstəqilliyini əbədi və sarsılmaz etmək uğrunda son nəfəsindəgə göstərdiyi möhtəşəm xidmət müstəqil dövlətimizin ilk həqiqi prezidenti Heydər Əliyevi ümummilli lider olaraq xalqımızın əbədi yolgöstərinə qeydirdi.

Öz tarixinə hörmətlə, öz xilaskarına ümumxalq məhəbbəti və minnətdarlığı ilə yanaşan xalq, Heydər Əliyevi ideallarına sədəqətini 2003-cü il seçimlərində nümayiş etdirdi. Xalq Heydər Əliyev kursunu uğurla davam etdirmək iqtidarında olan yeni liderini – İlham Heydər oğlu Əliyevi özünə rəhbər seçdi. Həmin dövrdə İlham Əliyevi uğurlu seçim kimi fərqləndirən başlıca şərtlərdən biri onun müstəsna tarixi şəraitdə yetkin bir siyasətçi kimi yetirməsi idi. Əvvəlki dövrdə çalğıdğı rəhbər vəzifələrdə özünü doğrultması, ən başlıcası isə Heydər Əliyev dūhasından bəhrələnərək novator siyasətçi kimi yetişmək imkanlarını səfərbər etməsi onu qısa bir zamanda Azərbaycanın siyasəti səhnəsində öne çıxarmışdı.

Son illərdə dünya siyasətindəki möv-cud realılıqları dəqiq qiymətləndirməklə, ölgülob-biçilməsi, balanslaşdırılmış siyasət aparmaqla öz millətini və dövlətini tərəqqiyə və yüksək rifah cəmiyyətinə doğru inkişaf etdirməkdə İlham Əliyev Azərbaycanı digər ölkələrin qiblə edəcəyi qədər böyük uğurlar qazandırdı.

2003-cü ildə prezident səlahiyyətlərini icrasına başlağıdı zaman bütün sahələrdə Heydər Əliyev yolunun davam etdiriləcəyini bəyan edən İlham Əliyev qarşısına qoyduğu başlıca hədəfləri– hər bir vətəndaşın prezidenti olacağıni, milli birliyin, vətəndaş həmrəyliyiinin daha da möhkəmləndiriləcəyini, ölkənin hər bir bucağının tarazlı inkişaf etdiriləcəyini, kifayət qədər yeni iş yerlərinin açılacağını, xalqın ən böyük sosial bəlası olan yoxsulluğun aradan qaldırılacağıni, qaçqın və köçkünlərin problemlərinin sürətlə həll ediləcəyini, daxili və xarici siyasətin dövlətin hərtərəfli qüdrətlənməsi və ərəzi bütövlüyünün bərpa edilməsinə yönəldiriləcəyini inam və qətiyyətlə açıqladı və səmiyyəti proqram seçiyəli vədlərinin gerçəkləşdirilməsinə səfərbər etdi.

O dövrdən etibarən bu günə qədər həyata keçirilmiş uğurlu sosial-iqtisadi proqramlarla, sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi yolu ilə 2 milyondək yeni iş yerləri yaradıldı. Bu siyasətin ardıcılığı və dönməzliyi ölkədə yoxsulluq səviyyəsinin azaldılmasına və əhalinin sosial rifah

Cavanşir FEYZİYEV, Milli Məclisin deputatı, fəlsəfə doktoru

səviyyəsinin yüksəlişinə səbəb oldu. Çala-xurlu yolların, sınıq-salxaq körpülərin, divarları ovulub tökülmüş yaşayış binalarının, məktəblərin, xəstəxanaların, təsərrüfat, istehsal və xidmət obyektlərinin abadlaşdırılması, bütövlükdə, yeni ölkə quruculuğuna start verilməsi, ölkənin simasının kökündən dəyişməsi möcüzə təəssüratı yaratsa da bütün bunlar xalqın gözü qarşısında baş verdi.

Müstəqil, gənc dövlətin həyatındakı bu intibah Azərbaycan dövlətinin və vətəndaşının birgə səyi nəticəsində baş tutdu. Bu yeniləşmə və yüksəlişin əsasında Azərbaycanın yeni liderinin – Prezident İlham Əliyevin yaradıcı zəkəsi, ölkə vətəndaşının isə qurucu əməyi dayandı. Bu gün ulu öndər Heydər Əliyevin vaxtilə dediyi kimi: "dünyaya günəş kimi doğan Azərbaycan" məhz Lider–Vətəndaş vəhdətinin nəticəsi oldu. Azərbaycan xalq və hakimiyyət vəhdətinin yeni, daha məhsuldar epoxası da məhz bu dövrdən başlayır.

İlk 5 illik prezidentliyi dövründə ona etimad göstərmiş xalqın gözləntilərini layiqincə doğrultması İlham Əliyevə 2008-ci il və 10 illik müddətdə gerçəkləşdirdiyi ümumi siyasət isə 2013-cü il seçkilərdə daha inamlı qələbələr qazandırdı. İkinci prezidentlik dövründə İlham Əliyev ulu öndərin siyasəti kursuna sədiq qalmaqla bərabər, həm də onu yeni keyfiyyətlərlə zənginləşdirmək, heç kimin proqnozlaşdırma bilmədiyi bir novatorluqla davam etdirmək, müasir dünyanın siyasəti mədəniyyətində "öz üslubunu" yaratmaq bacarığını ortaya qoydu. İqtisadi böhranın bütün dünyanı çulğadığı bir zamanda milli dövlətimizin tərəqqiyə qovuşması, ölkə miqyasında bu inkişaf tendensiyaşının davamlılığı Azərbaycanın beynəlxalq arenada önəmli bir dövlətə – global siyasətdə söz sahibinə çevirdi.

Azərbaycanın orta və uzunmüddətli inkişafının prioritet istiqamətləri və bu strategiyayın uğurlu icra mexanizmləri müəyyən edildi. Regionların sosial-iqtisadi inkişafına vəsət verən proqramlar, əhalinin həyat səviyyəsinin yüksəldilməsinə, təhsilin, səhiyyənin, elmın tərəqqisinə hesablanmış fəaliyyət istiqamətləri bir-birini tamamlamaqla ölkəmizdə bir milyondan çox iş yerinin açılmasına və yoxsulluq səviyyəsinin kəskin şəkildə aşağı düşməsinə şərait yaratdı. İnsan amili dövlət siyasətinin ana xəttini təşkil etməyə başladı. On ərzində ölkəmizdə ümumdaxili məhsulun həcmi 3 dəfədən çox, dövlət büdcəsi isə təqribən 20 dəfəyədək artdı, sənaye və kənd təsərrüfatında müşahidə olunan yüksəliş yitirdüldən sistemli sosial-iqtisadi siyasətin uğurlu olduğunu təsdiq etdi.

Azərbaycanın əldə etdiyi iqtisadi uğurlar, dayanıqlı iqtisadi inkişaf onun beynəlxalq arenada yeni model dövlət kimi özünəməxsus yer tutmasına səbəb oldu. Dünyanın aparıcı informasiya vasitələri ölkəmizdə baş tutan bənzərsiz tərəqi tendensiyaşını ən maraqlı detalları ilə öne çəkərək Azərbaycan haqqında ətraflı məlumatlar yaymaqla başladı. Azərbaycanın qısa zaman kəsiyində dünyanın sürətlə inkişaf edən ölkələri sırasında daxil olması, ümumdaxili məhsulun, sənaye istehsalının dəfələrlə artımı, enerji gəlirlərinin ölkənin çoxşəxəli inkişafına yönəldilməsi, insan kapitalının dövlətin prioritet siyasəti xəttinə çevrilməsi Azərbaycanı yeni tipli dövlət kimi bütün dünyaya tanıtdı.

Bu dövrdə Azərbaycanın xarici siyasətdə qazandığı uğurlar onu beynəlxalq siyasəti sistemin ən fəal subyektlərindən birinə çevirdi. Azərbaycan özünün və daxil olduğu regionun təhlükəsizlik maraqlarını qoruya bilmək, cürbəcür təhdid və avanturaları zərərsizləşdirmək bacarığını nümayiş etdirdi və nəticədə dünya birliyində etibarlı tərəfdaş nüfuzu qazanaraq 155 ölkənin

ədələti mövqeyindən bir addım belə geri çəkilməməsi, Ermənistanın bu problem üzərindən spekulasiya manevrlərini sifra endirilməsi, böyük iddialarının girovuna çevrilməsi işğalçı-separatçı rejimin beynəlxalq miqyasda küncə sıxışdırılması xarici siyasətimizin qələbəsi oldu. Bu gün Azərbaycanın beynəlxalq mövqeyi tarixində heç zaman olmadığı qədər güclü və sarsılmazdır.

Eyni zamanda, regional müstəvidə göstərilən təşəbbüslər, həyata keçirilən iri layihələr Azərbaycanı Qafqazın lider dövlətinə, Xəzəratrafı ərəzində söz sahibinə çevirdi. Dövlət başçısı İlham Əliyevin dəfələrlə və qürurla qeyd etdiyi – "Bu gün Azərbaycanın razılığı olmadan regionda heç bir layihə gerçəkləşə bilməz" yanaşması bu gündümüzün reallığı, ölkəmizin regional və beynəlxalq miqyasda artan nüfuzunu və möhkəmlənən mövqeyinin əyani təzahürü oldu.

Əsaslı Heydər Əliyev tərəfindən qoyulmuş enerji strategiyasının öten dövrdə də uğurla həyata keçirilməsi Azərbaycanın əldə etdiyi iqtisadi uğurların başlıca səbəbi oldu və bu prosesdə ölkəmizin güclü enerji infrastrukturunu təşəkkül tapdı və onun global əhəmiyyəti daha da artdı. Nəticədə, ölkəyə sabit maliyyə axını təmin edildi, ölkənin valyuta ehtiyatları dəfələrlə yüksəldi, çoxsaylı sosial-iqtisadi proqramların icrası təmin edildi. İkinci prezidentlik müddəti üçün qarşıya qoyulan əsas hədəflərdən biri– qaçqın düşərgələrinin ləğv edilməsi, onlar üçün müasir tipli qəsəbə və şəhərciklərin salınması, onların iş yerləri ilə təmin olunması uğurla həyata keçirildi.

Bununla bərabər, ölkə iqtisadiyyatının enerji amilindən asılıılığının azaldılması da hər zaman İlham Əliyevin yürütdüyü iqtisadi siyasətin mərkəzində dayandı. Ümumdaxili məhsulun həcmində qeyri-neft sektorunun xüsusi çəkisi dəfələrlə artırıldı, çoxşəxəli inkişaf strategiyasının tətbiqinə başlandı. Qeyri-neft sektorunun sabit və davamlı inkişafı hesabına yaxın gələcəkdə ümumdaxili məhsulun iki dəfəyədək artırılması, innovativ və biliyönüli iqtisadiyyatın inkişaf etdirilməsi əsas hədəflərdən biri olaraq müəyyən edən "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyası qəbul oldu və onun icrasına başlandı.

Prezident İlham Əliyevin Azərbaycan dövlətinə rəhbərliyi illərində siyasəti sferada olduğu kimi, iqtisadi sahədə də ciddi uğurlar qazanılıb. Onun rəhbərliyi ilə prezidentliyinin əvvəlki 3 dövründə həyata keçirilmiş ardıcıl və məqsədyönlü iqtisadi siyasət nəticəsində ölkədə planlı sosialist iqtisadiyyatından bazar iqtisadiyyatına keçid prosesinin başa çatması təmin edildi. Rəsmi statistikanın və açıqlamaların öyünc doğuran fakt və rəqəmlərinə yenidən nəzər salaq.

Bu dövrdə ÜDM-də özal sektorun payı 80 faizi ötür, makroiqtisadi sabitlik möhkəmləndirilib, rəqəbatqabiliyyətiyləinə görə Azərbaycan iqtisadiyyatı MDB məkanında birinci yerə yüksəlib. 2004–2018-ci illər ərzində iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun və bölgələrin davamlı yüksəliş məqsədilə regionların sosial-iqtisadi inkişafına dair üç dövlət proqramı icra olunub. Hazırda dördüncü proqramın qəbul edilməsinə hazırlıq görüldü.

İlham Əliyevin prezidentliyi dövründə qeyri-neft sənayesi ardıcıl şəkildə inkişaf etdirilib, ölkə iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edən və müasir texnologiyalara əsaslanan minlərlə yeni müəssisə fəaliyyətə başlayıb. 2014-cü ilin dekabrında təsdiq edilmiş "Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015–2020-ci illər üçün Dövlət Programı"na uyğun olaraq, ölkə ərazisində Sumqayıt, Balaxanı, Mingəçevir, Qaradağ, Pirallahı, Neftçala,

219 min hektar yeni suvarılan torpaq sahəsi əkin dövryyəsinə daxil edilib.

Prezident İlham Əliyevin təşəbbüsü ilə ənənəvi kənd təsərrüfatı sahələrinin, o cümlədən pambıqçılıq, taxılçılıq, baramaçılıq, üzümçülük, çayçılıq, sitrus meyvəçiliyi, çalğıçılıq və arıçılıqın dirçəldilməsi, fındıq, badam, xurma, zeytun, nar bağlarının genişləndirilməsi istiqamətində görülmə işlər ölkənin ixrac potensialını əhəmiyyətli dərəcədə artırıb.

Son 15 ildə ölkənin sosial-mədəni və təsərrüfat infrastrukturunu tamamilə yenilənib. Bu dövrdə 3 min 100-dən çox məktəb, 642 tibb müəssisəsi tikilib, yaxud əsaslı təmir edilib. Yüzlərlə tarixi binada, muzey, teatr və kitabxanada geniş yenidənqurma işləri həyata keçirilib, ölkənin bütün ali təhsil ocaqları, həmçinin AMEA-nın nəzdində olan institut və müəssisələr təmir edilərək yeni avadanlıqlarla təchiz olunub.

Ölkədə 15 min kilometr yol çəkilib, 443 körpü inşa olunub. Bakıda 4 yeni metro stansiyası istifadəyə verilib, bir neçə stansiyada yenidənqurma işləri aparılıb. Xəzər dənizində ən böyük beynəlxalq dəniz limanı – Ələt Dəniz Ticarət Limanı fəaliyyətə başlayıb. Azərbaycanda 7 hava limanı tamamilə yenidən qurularaq istifadəyə verilib. Onlardan altısı (Bakı, Gəncə, Naxçıvan, Lənkəran, Qəbələ, Zaqatala) beynəlxalq hava limanı statusu alıb. Bakının Heydər Əliyev Beynəlxalq Aeroportu dünyanın "5 ulduz"lu 9 əsas hava limanı sırasında daxil olub.

Son 15 ildə ölkədə ümumi generasiya gücü 2500 MvT olan 30 elektrik stansiyası tikilib istifadəyə verilib və Azərbaycan regionda elektrik enerjisi ixracatçısına çevrilib. Keçən ilin sonunda 400 meqavat gücündə "Şimal-2" elektrik stansiyası da istifadəyə verilib. Bölgələrdə qazlaşdırma sürətlə aparılıb və ölkə üzrə təbii qaz təchizatı 51 faizdən 95 faizə yüksəlib. Nəhəng Ögüz–Qəbələ–Bakı Su Kəməri layihəsi icra edilib. Ceyranbatanda dünyanın ən böyük sutəmizləyici qurğusu inşa olunub. Regionlarda çoxsaylı subartezian quyuqları qazılıb, çaylar boyu yüzlərlə modern tipli kiçik sutəmizləyici qurğular istifadəyə verilib. Ümumiyyətlə, əhalinin fəasiləz içməli su ilə təminatı əsaslı sürətdə yaxşılaşdırılıb.

Prezident İlham Əliyevin təşəbbüsü ilə əhalinin sosial müdafiəsini gücləndirmək istiqamətində ciddi tədbirlər həyata keçirilib. Bu məqsədlə vətəndaşların təbii qazdan, içməli su və kanalizasiya xidmətlərindən istifadəyə görə əvvəlki illərdə yaranmış 327 milyon və 294,2 milyon manat borcları tam silinib. Sovet dövründən qalmış əməalətlərə görə əhaliyə 1 milyard manat kompensasiya ödənilib. Bu yaxınlarda Prezidentin xoş məramı ilə əhalinin banklara olan borc faizləri silindi. Şəhid ailələrinə veriləsi vəsait tam həcmdə ödənilib.

15 il ərzində ölkədə 1,9 milyon yeni iş yeri açılıb, məaqlar 5 dəfədən, pensiyalar isə 8 dəfədən çox artırılıb, işsizlik səviyyəsi 5 faizə, yoxsulluq isə 49 faizdən 5,4 faizə endirilib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, silahlı qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində ardıcıl tədbirlər görüldü. 2005-ci ildə yaradılmış Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində 1200 adda hərbi təyinatlı məhsul istehsal edilir. Azərbaycanın Silahlı Qüvvələri hazırda dünyada ən güclü 50 ordu sırasında yer tutur.

Bu dövrdə ölkəmizə şərafət və rəğbət qazandıran ən böyük hadisələrdən biri də Azərbaycanın iki süni peykli "AzərSpace"ın və ikinci bir peyklin da fəzaya qaldırılması və ölkəmizin kosmik sənayeyə sahib olan azsaylı ölkələrin sırasında yer alması oldu. Gənc bir dövlət olan Azərbaycanın kosmik ölkələr ailesinə qatılması hər bir vətəndaşın öz dövləti ilə fəxr etməsinə, qürur hissi keçirməsinə şərait yaradı.

İlham Əliyev həm də xalq tərəfindən seçilən, xalq üçün seçilən və xalqı firavan gələcəyi üçün yorulmadan çalışan bir siyasətçidir. O, eyni zamanda, əldə olunan bütün uğurları xalqın adına bağlayan təvəzökar bir siyasətçidir. Özünün bəyan etdiyi kimi: "Bizim uğurlarımız insanların, Azərbaycan xalqının dəstəyi və birbaşa iştirakı olmadan mümkün deyil və bir daha demək istəyirəm ki, bizim uğurlarımızın əsas mənbəyi Azərbaycan xalqının fəaliyyətidir. Azərbaycan xalqının iradəsidir".

Bütün bunlarla yanaşı, İlham Əliyev dünya birliyinin dialektik inkişaf istiqamətlərini yaxşı bilən, Azərbaycanın xarici və daxili siyasət platformasını optimal tarazlıq müstəvisində zərger dəqiqliyi ilə müəyyənlişdirən çevik, cəsəratlı və qəlyyyətli bir siyasətçidir. Yaşadığımız regionda, eləcə də beynəlxalq miqyasda bir göz qırpmında dəyişən situasiya xarici siyasətin daha çevik olmasını və bu siyasətin milli maraqlara adekvat yürüdülməsini tələb edir.

İlham Əliyevin 16 illik prezidentliyi dövründə Azərbaycan sabitliyini, davamlı iqtisadi inkişafın təmin olunduğu, dövlət siyasətinin mərkəzində vətəndaş marağını dayandırdı bir ölkəyə çevrilmişdir. Bu gerçəkliyi görmək mümkün deyil. Bu gün xalq–hakimiyyət konfiqurasiyasının bir tərəfində– vətəndaşı üçün layıqlı həyat səviyyəsini təmin etməyi başlıca hədəf kimi müəyyən edən İlham Əliyev şəxsiyyəti, digər tərəfində isə əvvəlki seçkilərdə İlham Əliyevə göstərdiyi etimadın bəhrəsinə real şəkildə hiss edən, onu yenidən öz lideri kimi görəcək arzusunda olan Azərbaycan vətəndaşı dayanır.

Xalqın etimadını, sevgisini qazanmaq, bunu daim qoruyaraq onu ümumxalq dəstəyinə – sosial dayağa çevirmək hər siyasətçiyə müəssər olmur. Bu dayaqın kifayət qədər möhkəm olması bu gün Azərbaycanı vətəndaş həmrəyliyiinin rəmzinə, dünyada sabitlik məkanına çevirib.

Yüksək xarizməyə, rəğbətdəgöürücü şəxsi keyfiyyətlərə, üç dilə natiliq məhərrətinə, əsaslı mövqeyin optimal təzahür məneralarına malik olan İlham Əliyev Azərbaycanın bir ucaqar kəndində də, beynəlxalq tədbirlərin keçirildiyi yüksək tribunallarda da eyni səviyyədə yüksək məntiq və inandırıcılıq şəriəti ilə çıxış edir. Onun çıxışları məntiqli və inandırıcıdır. Çünki onun dediyi sözün arxasında əməli dayanır. Prezidentliyi dövründə İlham Əliyev bir ölkə başçısının öz dövləti və xalqı üçün edəcəyindən daha artığını edə bilməyin mümkünliyünü artıq öz əməlləri ilə sübut etmişdir. Sadəladığı bütün əməllər seçildiyi gündən xalqın etimadını doğruldan İlham Əliyevin 16 illik prezidentliyi dövründə Azərbaycanın qazandığı uğurların işığında öz dolğunluğu və möhtəşəmliyi ilə görünür.

Ümumiyyətlə, son 26 ildə Azərbaycanın həm beynəlxalq siyasətdə və həm də iqtisadi, mədəni, sosial və humanitar inkişafında əldə etdiyi nailiyyətlər həmin dövrdə Heydər Əliyev tərəfindən atılan addımların yeganə düzgün çığış yolu və bu yolun da uğurlu olduğunu göstərir. Bu gün Azərbaycan global siyasətdə öz müstəqil siyasətini yeridən, bütün istiqamətlərdə öz xalqının milli maraqlarını təmin edə bilən müasir tipli müəkkəmlər bir dövlətdir. Bu dövlətin izlədiyi siyasəti kurs məhz 1993-cü ildə Heydər Əliyev tərəfindən təməli qoyulmuş siyasəti kursun davamıdır.

Bütün millətlərin əldə etməyə can atdığı bu vəhdətin əsasında Heydər Əliyevin 90-cı illərdə Azərbaycanı bir dövlət kimi qoruyub saxlaya bilməsi və son 16 ildə İlham Əliyevin onu dünyanın inkar edilməsi artıq heç cür mümkün olmayan bir dövlətə çevirməsi durur. Bu möhtəşəm vəhdət İlham Əliyevin dünya siyasətində apardığı çevik, qətiyyətli və cəsəratlı siyasətindən, öz xalqına və millətinə sevgisindən, xalq qarşısında təvəzökarlığından və xalqın ona sonsuz etimadından qaynaqlanıb və möhkəmlənib. Bir il əvvəl növbəti sınaqdan uğurla çıxmış bu vəhdət Azərbaycanı daha gözəl günlərə, xalqımızı xoşbəxtliyə və firavanlığa aparır

Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko Azərbaycana rəsmi səfərə gəlib

□ **Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri xanım Valentina Matviyenko aprelin 11-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.**

Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Valeh Ələsgərov və digər rəsmi şəxslər qarşılayıblar.

AZƏRTAC



Bakıda Rusiya Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi olub

Mərasimdə “Kreml baleti” teatrı “Min bir gecə” baletini təqdim edib

□ **Aprelin 11-də Heydər Əliyev Sarayında Rusiya Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi olub.**

Mədəniyyəti Günlərinin keçirilməsində dəstəyinə görə Azərbaycan Respublikasının hökumətinə təşəkkürünü bildirib.



Mərasimi açan mədəniyyət naziri Əbülfəs Qarayev Azərbaycanda Rusiya Mədəniyyəti Günlərinin keçirilməsinin iki xalqın həyatında əlamətdar hadisə olduğunu diqqətə çatdırıb. Nazir deyib: “Bu gün dünya şöhrətli “Kreml baleti” teatrı görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət mükafatı laureatı Fikrət Əmirovun “Min bir gecə” baletini təqdim edəcək. Qeyd etmək istəyirəm ki, bugünkü tamaşanın səhnə tərtibatçısı Azərbaycan mədəniyyətinin daha bir görkəmli nümayəndəsi – Xalq rəssamı Tahir Salahovdur. “Min bir gecə” baletinin nümayişi görkəmli fırça ustasının 90 illik yubileyinə həsr olunub.

Vurğulamaq istəyirəm ki, Azərbaycanı və Rusiyanı bir çox sahələrdə səmimi mehriban qonşuluq əlaqələri birləşdirir. Ölkələrimizin mədəniyyət xadimləri, incəsənət ustaları, yaradıcı kollektivləri həm Rusiyada, həm də Azərbaycanda keçirilən bir çox festivallarda, simpoziumlarda, forumlarda və digər tədbirlərdə iştirak edirlər. İki ölkənin Mədəniyyət nazirlikləri arasında əməkdaşlığa dair bir sıra sənədlər imzalanıb. Bir daha burada toplaşanları bu əlamətdar hadisə münasibətilə təbrik edirəm”.

Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri xanım Valentina Matviyenko səmimi qəbula və Azərbaycanda Rusiya

O qeyd edib ki, Azərbaycan və Rusiya xalqlarını çoxsəhrlik dostluq əlaqələri və ortaq tarixi inkişaf yolu birləşdirir. Mehriban bu, iki dövlətin strateji tərəfdaşlıq səviyyəsində gələcək əməkdaşlığına şərait yaradır. Federasiya Şurasının sədri deyib: “Ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsində aralarında səmimi, etimada söykənən münasibətlərin olduğu prezidentlər Vladimir Putinin və İlham Əliyevin mühüm rolu var. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, Federasiya Şurası və Milli Məclis uzun illərdə daimi qarşılıqlı fəaliyyət göstərirlər”.

Valentina Matviyenko Rusiya və Azərbaycanın yaxınlaşmasında, xüsusən humanitar sahədə əlaqələrin möhkəmlənməsində mühüm rolə malik olan Bakı Beynəlxalq Humanitar Forumunu mötəbər dialoq məkanı adlandırdı. O deyib: “Azərbaycanda rus dilinin qorunub saxlanılmasını və təbliğini Rusiyada yüksək qiymətləndirirlər. Azərbaycan Rusiyanın aparıcı ali məktəblərinin filialları, rus dilində təhsil verən məktəblər fəaliyyət göstərir, uzun illər ərzində Rus Dram Teatrı və digər mədəniyyət ocaqları işini davam etdirir. Bütün bunlara görə rusiyalıların hamısının adından Azərbaycan Respublikasının rəhbərliyinə dərin minnətdarlığımı bildirmək istəyirəm”.

Sonra “Min bir gecə” baleti nümayiş olunub. Tamaşaçılar “Kreml baleti” teatrinin artistlərinin ifasında Şəhrazadın nağıllarının sevimli personajlarını səhnədə görüblər.

Tamaşa böyük maraqla qarşılanıb.

AZƏRTAC

Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündə ATƏT-in Minsk qrupunun həmsədrləri də iştirak edəcəklər

□ **Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin aprelin 15-də Moskvada keçiriləcək görüşündə ATƏT-in Minsk qrupunun həmsədrləri də iştirak edəcəklər.**

RF Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu məlumatı Moskvada keçirilən brifinqdə açıqlayıb.

M.Zaxarovanın sözlərinə görə, Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin aprelin 15-də Moskvada keçiriləcək görüşü Dağlıq

Qarabağ münaqişəsinin tənzimlənməsi məsələlərinə həsr ediləcək. Həmin görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri də iştirak edəcəklər.

Fəridə ABDULLAYEVA,
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva



Valentina Matviyenko: Rusiya ilə Azərbaycan strateji tərəfdaşlardır

□ **Aprelin 11-də Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov ölkəmizdə rəsmi səfərdə olan Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri xanım Valentina Matviyenko ilə görüşüb.**



Əvvəlcə parlament sədrlərinin təkbətk görüşü olub. Sonra görüş geniş tərkibdə davam etdirilib.

Milli Məclisin sədri Oqtay Əsədov bu səfərin Azərbaycan-Rusiya münasibətlərinin inkişafına, həmçinin parlamentlərarası əlaqələrimizə yeni impuls verəcəyinə əminliyini ifadə edib. “Rusiya Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdəndir. O zamanlardan bəri ölkələrimiz arasında güclü strateji tərəfdaşlıq formalaşıb. Dövlətlərimizin başçıları ikitərəfli münasibətlərimizin inkişafına böyük töhfə veriblər. Onların arasında dərin siyasi münasibətlər, sıx dostluq əlaqələri mövcuddur”, - deyərək Oqtay Əsədov bildirib.

Azərbaycan parlamentinin sədri deyib ki, dövlətlərimizin başçıların çoxsaylı görüşləri və səfərləri ikitərəfli möhkəm hüquqi baza yaranmasına imkan verib. Azərbaycanla Rusiya arasında dövlət və hökumət səviyyəsində 227 ikitərəfli sənəd imzalanıb.

Qeyd edilib ki, ölkələrimiz arasında iqtisadi münasibətlər də yüksək səviyyədədir. Rusiya Azərbaycanın ən vacib ticarət tərəfdaşlarından biridir. 2018-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 19 faiz artıb. Hər il Rusiya-Azərbaycan Regionlararası Forumu keçirilir. Rusiyanın subyektləri ilə Azərbaycan arasındakı münasibətlər də gündən-günə genişlənməkdədir.

“Humanitar səviyyədə də əlaqələrimiz inkişaf edir. Azərbaycanda hər zaman rus dilinə və mədəniyyətinə diqqətlə yanaşıb. Bu gün Azərbaycanda Slavyan Universiteti, 300-dən çox rusdilli orta məktəb fəaliyyət göstərir. Ölkəmizin 27 ali məktəbində rus dilində dərslər tədris olunur. Azərbaycanda M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və I.M.Seçenov adına Birinci Moskva

Dövlət Tibb Universitetinin filiallarında azərbaycanlı tələbələr təhsil alır. Ölkəmizdə ən böyük icma rus icmasıdır”, - deyərək Oqtay Əsədov bildirib.

Milli Məclisin sədri Azərbaycanın ən ağırlı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışaraq, bu məsələnin sülh yolu ilə tezliklə aradan qaldırılmasının region üçün əhəmiyyətini vurğulayıb. Bildirilib ki, Azərbaycanın münaqişənin həlli ilə bağlı mövqeyi beynəlxalq ictimaiyyətə yaxşı məlumdur. Münaqişə beynəlxalq hüququn normaları və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz ədalətli həllini tapmalıdır.

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri xanım Valentina Matviyenko deyib ki, ölkələrimiz arasında sıx əlaqələr mövcuddur. Bunun sayəsində biz hər zaman açıq dialoq aparırıq, ikitərəfli münasibətlərimizin inkişafı məsələlərini, mövcud problemlərin aradan qaldırılması yollarını müzakirə edirik. Bu dialoq çox dəyərlidir. Xalqlarımızı həm də çoxsəhrlik dostluq əlaqələri, ortaq tarix, mədəniyyət birləşdirir.

Rusiya ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasından 27 il keçdiyini deyən Valentina Matviyenko qeyd edib ki, ötən müddət ərzində əməkdaşlığımız bütün sahələrdə genişləniş və strateji tərəfdaşlıq səviyyəsinə çatıb. Dövlətlərimizin başçıları arasında sıx şəxsi dostluq əlaqələri və etibarlı münasibətlər var. Bu da Rusiya-Azərbaycan münasibətlərinin ab-havasını təyin edir. Şadıq ki, hökumətlərarası münasibətlərimiz də inkişaf edir.

“Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci il sentyabrın 1-də Rusiyaya səfəri Rusiya-Azərbaycan münasibətlərinin ən vacib hadisələrindən biri olub. Həmin səfər zamanı

dövlətlərimizin başçıları arasında konstruktiv danışıqlar aparılıb, 15-dən çox vacib sənəd imzalanıb”, - deyərək Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri bildirib.

Ticarəti-iqtisadi əməkdaşlıqdan danışan Valentina Matviyenko deyib ki, keçən il ölkələrimiz arasında ticarət dövriyyəsi 2,5 milyard ABŞ dolları təşkil edib. Rusiya Azərbaycanla iqtisadi əməkdaşlığa önəm verir. Rusiya Azərbaycan iqtisadiyyatına 1,5 milyard ABŞ dolları məbləğində investisiya yatırır. Rusiyadan Azərbaycana gələn turistlərin sayı da artıb. Keçən il 800 min rusiyalı turist Azərbaycana ziyarət edib.

Ölkəmizin inkişafından danışan xanım Valentina Matviyenko qeyd edib ki, Azərbaycan sürətlə inkişaf edir. Burada mədəni, idman tədbirlərinin keçirilməsi üçün gözəl imkan var.

Valentina Matviyenko deyib ki, Rusiya ilə Azərbaycan arasında humanitar əməkdaşlıq da sürətlə inkişaf edir. Rusiyanın ali məktəblərində təqribən 15 min azərbaycanlı tələbə təhsil alır. Azərbaycanda rus dilinin və mədəniyyətinin qorunması Rusiyada yüksək dəyərləndirilir. Rusiya da, həmçinin Azərbaycan dilinin, mədəniyyətinin qorunub saxlanılmasına çalışır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri bildirib ki, onun ölkəsi münaqişənin sülh yolu ilə həll olunmasına söz göstərir. Bu münaqişənin həllinin başqa yolu yoxdur. Rusiya Dağlıq Qarabağ probleminin həlli istiqamətində səylərini azaltmayacaq.

Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

AZƏRTAC

Rusiya Federasiya Şurasının sədri: Parlamentlərarası əməkdaşlıq üzrə fəaliyyətimizi uyğunlaşdırmağın vaxtıdır

□ **Azərbaycan və Rusiya arasında parlamentlərarası əməkdaşlıq üzrə fəaliyyətimizi uyğunlaşdırmağın vaxtıdır. Bu sözləri Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə müsahibəsində Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko söyləyib.**

Xanım Valentina Matviyenko deyib ki, Federasiya Şurasının nümayəndə heyətinin Azərbaycana yenidən səfər etməsindən məmnundur. O, eyni zamanda, sonuncu dəfə Azərbaycana beş il əvvəl səfər etdiyini xatırladaraq deyib: “Rusiya-Azərbaycan əlaqələri bütün istiqamətlərdə - siyasi, iqtisadi, energetika, humanitar və digər sahələrdə çox fəal inkişaf edir. Bu əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib”.

Federasiya Şurasının sədri vurğulayıb ki, Rusiya-Azərbaycan münasibətlərində ən mühüm hadisə ötən ilin sentyabrında Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya səfəri, onun Prezident Vladimir Putinlə əhatəli danışıqları olub. Bu səfər çərçivəsində 15-dən çox mühüm sənəd imzalanıb. Onların arasında Rusiya və Azərbaycan hökumətlərinin əməkdaşlığına dair program, həmçinin konkret, məzmunlu, zəngin, o cümlədən əlaqələrin inkişafını ehtiva edən Fəaliyyət Planı var.

Federasiya Şurasının sədri deyib ki, onun rəhbərlik etdiyi nümayəndə heyətinin Bakıya səfərinin məqsədi iki ölkənin parlamentlərinin bu irimiqəy planın həyata keçirilməsində rolunu və yerini Azərbaycanın Milli Məclisində müzakirə etməkdir. Bu, öz növbəsində, Rusiya-Azərbaycan münasibətlərinə yeni güclü impuls

verəcək. Yeni, parlamentlərin işgüzar iqtisadi əməkdaşlıq, regionlar arasında qarşılıqlı fəaliyyət, o cümlədən humanitar sahədə daha əlverişli şəraitin yaradılması üçün hansı işləri görə biləcəkləri və görməli olduqlarını müzakirə edəcəyik. Bizim gündəliyimiz çox böyükdür, danışımağa mövzu çoxdur, parlamentlərarası əməkdaşlığın yeni formatlarını müəyyənləşdirməli və təsdiq etməliyik. Çünki parlamentlər arasında əməkdaşlıq həmişə dövlətlərarası münasibətlərin mühüm tərkib hissəsidir.

Xanım Valentina Matviyenko onu da qeyd edib ki, bu gün Azərbaycanda Rusiya Mədəniyyəti Günlərinin açılış mərasimində iştirak edəcək. O deyib: “Bu, gözəl, maraqlı və yaxşı layihədir. Növbəti ildə biz Azərbaycanın mədəniyyət xadimlərini Rusiyada gözləyəcəyik, həmçinin təhsil və mədəniyyət sahələrində gələcək əməkdaşlığımızı inkişaf etdirmək məsələsini də müzakirə etmək imkanımız olacaq. Xüsusilə qeyd etmək istəyirəm ki, Rusiyada Azərbaycan Prezidentinin, Azərbaycan rəhbərliyinin rus dilinin, rus mədəniyyətinin dəstəklənməsi üzrə səylərini yüksək qiymətləndirirlər. Bu, təkə bizim ikitərəfli münasibətlərimiz üçün deyil, həm də ölkələrimizin xalqları arasında ünsiyyət şəraitinin yaradılması baxımından



dan çox mühümdür”.

Rusiyada Azərbaycanın mədəniyyətinə böyük maraq olduğunu vurğulayan Valentina Matviyenko deyib: “Biz, həqiqətən də gələn il Rusiyada keçiriləcək Azərbaycan Mədəniyyəti Günlərini səbirsizliklə gözləyəcəyik. Ona görə də Rusiyaya səmimi münasibət göstərən insanların olduğu dost ölkəyə yaxşı əhval-ruhiyyə ilə gəlmişik. Biz də Rusiyada Azərbaycanın sakinlərinə, vətəndaşlarına çox isti yanaşırıq”.

AZƏRTAC

BU bir həqiqətdir ki, ölkəmizdə siyasi sabitlik və innovativ inkişafın, davamlı iqtisadi yüksəlişin, nizamı və güclü ordu quruculuğu prosesinin, demokratik islahatların, müasirləşmənin, uğurlu xarici siyasətin və pozulmuş ərazi bütövlüyümüzün bərpası naminə fədakar mübarizənin təşəbbüskarı və təminatçısı Prezident İlham Əliyevdir. Digər həqiqət isə ondan ibarətdir ki, möhtərəm Prezidentimizin qazandığı bütün uğurların kökündə Heydər Əliyev siyasətinə sadıqlıq və onun dünyanın yeni geosiyasi reallıqları kontekstində kreativ və innovativ yanaşmalarla davam etdirilməsi kursu dayanır.

Azərbaycan son 16 il ərzində məhz Prezident İlham Əliyevin məqsədyönlü, sistemli, düşünülmüş və müdrik siyasəti sayəsində sabitlik və təhlükəsizlik adasına çevrilmişdir. Xalq öz Prezidentinə inanır və onu dəstəkləyir. Prezident də ayrı-ayrı beynəlxalq siyasi dairələrin və dövlətlərin diktesi ilə deyil, məhz Azərbaycan xalqının milli mənafeyindən irəli gələn müstəqil siyasət həyata keçirir. İqtisadi müstəqilliyimiz siyasi müstəqilliyimizi şərtləndirir. Azərbaycanı milli dövlətçilik maraqlarımıza uyğun gəlməyən heç bir beynəlxalq kampaniya və ya məqalələrə cəlb etmək mümkün deyildir.

Azərbaycanın möhtəşəm uğurlarını şərtləndirən bu siyasi kurs 2018-ci il 11 aprel prezidenti seçkilərində növbəti dəfə xalqın mütləq əksəriyyətinin səsinə qazanaraq, cənab İlham Əliyev tərəfindən son 1 ildə yeni məzmunla zənginləşdirilmişdir. Başqa sözlə, dövlət başçısının təşəbbüsü ilə prezident seçkilərindən sonra ölkəmizdə islahatların yeni mərhələsinə keçidin anonsu verilmiş və 2019-cu ilin əvvəlindən başlayaraq sosial-iqtisadi sferada köklü və sistemli dəyişikliklərə başlanılmışdır. Bu islahatlar küll halında xalqımızın sosial rifahının yüksəlməsinə xidmət göstərir. Başqa cür ola da bilməz. Cənab Prezident dəfələrlə öz çıxışlarında qeyd edib ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı və onun sosial rifahı dayanır. Sözü ilə əməli hər zaman üst-üstə düşən Prezident İlham Əliyev sosial paketdən olan yeni islahatlar kursu ilə növbəti dəfə təsdiqlədi ki, o, hər bir Azərbaycan vətəndaşının prezidentidir.

Eyni zamanda, xüsusi həssas kateqoriyadan olan insanlar – şəhid ailələri, müharibə veteranları və müharibə əlilləri, məcburi köçkün və qaçqınlar dövlət başçısının böyük qayğısı ilə əhatə olunmuşdur. Bu baxımdan cari ilin 28 yanvar tarixində Prezident İlham Əliyevin şəhid



ailələri ilə keçirdiyi görüş həmin qaygının bariz nümunəsidir. Bu görüşdə “Xalqa xidmət etmək mənim ən böyük vəzifəmdir. Mənim üçün bu, böyük şərəfdir”, – deyən dövlətimizin rəhbəri elə həmin gün imzaladığı fərmanla şəhid ailələri üçün birdəfəlik ödəmənin (11 min manat) verilməsi prosesinin əhatə dairəsini genişləndirdi. 1997-ci il 2 avqustdakı şəhid olmuş əlavə 2725 şəhid ailəsinə də həmin vəsaitin verilməsi nəzərdə tutuldu. Bunlardan 2264 şəhid hərbi qulluqçu və 461 şəhid polisin vəresinə də 11 min manatdan az siqorta ödənişi aldığı üçün həmin siyahıya əlavə olundu. Bununla da birdəfəlik ödənişin verilməsi prosesi artıq 12268 şəhid vəresəsinə əhatə edir. Bu məqsədlə dövlət büdcəsindən 135 milyon manat vəsait ayrılmışdır.

təqaüdünün məbləği 3 dəfə artırılmışdır.

Prezident İlham Əliyevin bu ilin 28 yanvar tarixində imzaladığı digər fərmanla isə şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün mənzillərin alınması məqsədilə 35 milyon manat vəsait ayrılmışdır. Yeri gəlmişkən onu da xüsusi olaraq qeyd edək ki, ötən dövrdə Prezident İlham Əliyevin təşəbbüsü ilə şəhid ailələrinə və müharibə əlillərinə 6654 mənzil, o cümlədən 2018-ci ildə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil verilmişdir. Cari ildə isə bu kateqoriyadan olan insanlara azı 800 mənzilin verilməsi nəzərdə tutulur.

Prezident İlham Əliyevin dərin sosial yönümlü islahatları öz əhatə dairəsini genişləndirməkdədir. Cari ilin

1 mart tarixində mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündə cənab Prezidentin qeyd etdiyi kimi, minimum əməkhaqqının və minimum pensiyaların təxminən 40 faiz artması nəticə etibarilə 830 minə yaxın insanı əhatə etmişdir. Sosial müavinətlərin orta hesabla 100 faiz artırılmışdır. Ümumən, 2007-ci ildən şəhid ailələri üçün Azərbaycan Respublikası Prezidentinin aylıq

olmuş uşaqların qəyyumlarına (100 manat), 5-dən yuxarı uşağı olan qadınların hər uşağı üçün (55 manat), uşağın anadan olması-na görə (200 manat), dəfn üçün (300 manat), I qrup əlillər və ya sağlamlıq imkanları məhdud 18 yaşadək şəxslərə qulluq edənlərə (50 manat) müvafiq olaraq verilən müavinət və Azərbaycan Respublikasının təqaüdü 2019-cu il aprelin 1-dən artırılmışdır.

Prezident İlham Əliyevin cari

insanı əhatə edir və bir daha bizim niyyətimizi göstərir.”

Beləliklə, Prezident İlham Əliyevin hakimiyyəti dövründə 16 il ərzində davamlı olaraq həyata keçirdiyi islahatlar kursu son bir il yeni mərhələyə daxil olmaqla ölkəmizdə ictimai-siyasi və sosial-iqtisadi sabitliyi daha da möhkəmləndirmiş, səfərbər olunmuş cəmiyyət formalaşdırmış, vətəndaş həmrəyliyi şərtləndirmiş, ən əsası isə “xalq-

Əks mövqedə dayananlar cəmi 5,8 faizi təşkil etmiş. 4,2 faizi isə cavab verməkdə çətinlik çəkdiyini söyləmişdir. Respondentlərin 90,4 faizi Prezident İlham Əliyevin regionların inkişafı ilə bağlı siyasətini bəyəndiyini bildirmişdir. Sorğu iştirakçılarının 89,9 faizi dövlət başçısının xarici siyasət kursunu müsbət qiymətləndirmişdir.

Beləliklə, Fransanın nüfuzlu “Opinion Way” sorğu kompaniyasının və öz fəaliyyətində

İslahatların miqyası və xalqın reaksiyası

Xalqa xidmət etmək mənim ən böyük vəzifəmdir. Mənim üçün bu, böyük şərəfdir.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

iqtidar” birliyi monolit qüvvəyə çevirmişdir. Bu reallıqları dünyanın ən nüfuzlu reyting agentlikləri də təsdiqləməkdədirlər. Bu baxımdan Fransanın tanınmış “Opinion Way” sosial tədqiqatlar şirkətinin cari ilin fevral-mart aylarında Azərbaycan ərazisində (Naxçıvan Muxtar Respublikası istisna olmaqla) keçirdiyi sorğuda ölkədə ictimai-siyasi və sosial-iqtisadi sabitliyin qorunmasında Prezident İlham Əliyevin rolu, həyata keçirdiyi sosial-iqtisadi islahatlar kursu, kadr islahatları, regionların inkişafı istiqamətində atdığı addımlar, xarici siyasət kursu ilə bağlı respondentlərə suallar ünvanlanmışdır. Bu sorğunun nəticələri ilə bağlı “Opinion Way” şirkətinin rəhbəri aprelin 9-da Beynəlxalq Mətbuat Mərkəzində mətbuat konfransı keçirmişdir. Həmin nəticələrə görə, respondentlərin 80,1 faizi ölkədəki mövcud ictimai-siyasi və sosial-iqtisadi sabitliyin qorunması və möhkəmləndirilməsini Prezident İlham Əliyevin fəaliyyətinin ən böyük uğuru kimi dəyərləndirmişdir. “Prezident İlham Əliyevin son 1 illik fəaliyyətini necə qiymətləndirirsiniz” sualına sorğuda iştirak edənlərin 85,1 faizi müsbət cavab vermişdir. Yalnız 6,8 faizi “mənfi”, 8,1 faizi isə “bilmirəm” kimi cavablandırmışdır. “Azərbaycanda həyata keçirilən sosial-iqtisadi fəaliyyəti və bu sahədə Prezident İlham Əliyevin son ildə apardığı islahatları necə qiymətləndirirsiniz” sualına respondentlərin 90,5 faizi ümumən müsbət cavab vermişdir. Prezident İlham Əliyevin seçkiqabağı verdiyi vədlərinə yerinə yetirməsi vəziyyəti ilə bağlı suala sorğu iştirakçılarının 75,6 faizi müsbət cavab vermişdir.

Elman NƏSİROV,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor

Xalqımız Prezidentin həyata keçirdiyi islahatları YÜKSƏK DƏYƏRLƏNDİRİR

Fransanın “Opinion Way” şirkətinin bu ilin martında Azərbaycanda keçirdiyi rəy sorğusu Prezident İlham Əliyevin yenə də öz seçicilərinin yüksək etimadına malik olduğunu bir daha təsdiqlədi.

Xatırladı ki, sorğu ilə son bir ildə cənab Prezidentin rəhbərliyi ilə respublikamızda həyata keçirilən islahatlara, aparılan daxili və xarici siyasətə ölkə əhalisinin münasibəti öyrənilib və Naxçıvan Muxtar Respublikası istisna olmaqla, bütün bölgələrimizdə gözənilirdiyi kimi, dövlət başçısının siyasi və iqtisadi kursunun xalq tərəfindən hansı səviyyədə dəstəkləndiyi öz ifadəsini tapıb. Əslində bir il əhatə edən dövr üçün keçirilən sorğunun nəticələrini başqa cür olmasa da mümkün deyildi. Çünki Prezidentin rəhbərliyi ilə son 15 ildə reallaşdırılan islahatlar sadəcə olaraq ötən bir il ərzində bir qədər də dərinləşdirilib və əhatə dairəsi genişləndirilib. Yeri gəlmişkən, Azərbaycan bu islahatların məntiqi nəticəsi olaraq Dünya Bankının “Doing Business – 2019” hesabatında

rekord irəliləyişə nail olub və islahatların aparılma səviyyəsinə görə bir çox inkişaf etmiş ölkələri geridə qoyub.

Aparılan islahatlar hesabına əldə edilən nəticələr ölkəmizdə ictimai-siyasi sabitliyi şərtləndirən başlıca amildir. Məhz buna görə də hazırda Azərbaycan regionun həm iqtisadi, həm də hərbi cəhətdən ən qüdrətli ölkəsinə çevrilib. Bu gün beynəlxalq siyasi məcəlləyə Azərbaycanın xüsusi kifayət qədər yüksəkdir və ölkəmizin adı hər yerdə ictimai-siyasi sabitliyin bariz bir nümunəsinə kimi göstərilir.

Bu uğurlar cənab İlham Əliyevin siyasi iradəsinin təntənəsidir, başqa sözlə, dövlətimizin başçısı bir çox məsələlərin uğurlu həlli yolunda bəzən heç kimin öncədən düşüncə bilmədiyi bir səviyyədə qətiyyət nümayiş etdirir. Düşünülmüş xarici və daxili siyasətin bu şəkildə gerçəkləşdirilməsi isə son 15 ildə Azərbaycanı tək Cənubi Qafqazda deyil, Qərblə Şərqi, Şimala Cənubun qovuşduğu böyük bir regionda ən nüfuzlu bir dövlətə çevirə bilib.

Azərbaycanın qısa zaman ərzində bu qədər qüdrətli bir dövlətə çevrilməsi onun özündən asılı vəziyyətdə görmək istəyənlərin arzularını gözəlində qoyub. Bu gün respublikamız güclü iqtisadiyyata, kifayət qədər dayanıqlı sosial duruma malik dövlət kimi vaxtilə bir məkandakı ölkələrin çoxlarına nümunədir. Heç də əbəs deyil ki, beynəlxalq

təşkilatların müəyyənləşdirdikləri bir çox reytinglərdə Azərbaycan nəinki, MDB ölkələrini bir qayda olaraq qabaqlayıb, hətta son illərdə əldə etdiyi uğurlarla dünyanın bir sıra inkişaf etmiş ölkələrini də geridə qoymağı bacarıb.

Belə nailiyyətlərin sahibi olan dövlətimiz və onun qətiyyətli Prezidenti şübhəsiz ki, beynəlxalq siyasi məstəvidə özünü tam müstəqil aparır. Azərbaycan buna bir dövlət olaraq son 25 ildə getdiyi doğru yolla iyyələnilib. Ötən 15 il ərzində isə cənab İlham Əliyevin reallaşdırdığı uğurlu daxili və xarici siyasət sözdüyədən sahədə Azərbaycanın mövqelərinin daha da möhkəmlənməsinə gətirib çıxarıb.

Son 15 il ərzində Prezident İlham Əliyevin prezidentlik fəaliyyəti dövründə onun bilavasitə təşəbbüsü və rəhbərliyiylə aparılan islahatlar ölkə həyatının bütün sahələrini əhatə edib. Bunun sayəsində Bakının, eləcə də bölgələrimizin siması köklü şəkildə dəyişib. Paytaxtımız sanki yenidən qurulub və hazırda öz əzəməti ilə seçilərk, Avropanın ən gözəl şəhərlərindən birinə çevrilib.

Hazırda Azərbaycan və onun paytaxtı Bakı beynəlxalq tədbirlərin uğurla keçirildiyi bir məkan kimi bütün dünyada tanınır. Bunun bir səbəbi də ölkəmizin bütün dünyaya nümunə ola biləcək ictimai-siyasi sabitlik adasına çevrilməsidir. Bir ölkənin bu səviyyədə quruculuq işləri apara bilməsi və



ictimai-siyasi sabitliyin nümunəsinə çevrilməsi üçün onun güclü iqtisadiyyatının mövcudluğu gərəkdir. Möhtərəm İlham Əliyev 2003-cü ilin sonunda ölkə prezidenti seçildiyi ilk gündən bunu hər kəsdən daha yaxşı dəyərləndirə bildi. O, eyni zamanda, neft ölkəsi olan Azərbaycanı iqtisadiyyatın neftdən asılılığının aradan qaldırılmasının strategiyasını müəyyənləşdirdi.

Beləliklə, hakimiyyətə gəldiyi ilk gündən “biz bundan sonra elə yaşama-lyıq ki, sanki bir neft ölkəsi deyilik və neftimiz yoxdur”, – deyən dövlət başçısı neftlə bağlı iqtisadiyyatın çətinliklərini nəzərə alaraq daha uzaq perspektivə diqqət yetirməyi bacardı. Neft pullarının daimi olmadığını yaxşı dərk edən Prezi-

dent iqtisadiyyatın köklü şəkildə yenidən qurulması işlərinə başladı.

Ölkə iqtisadiyyatının real sektorunun sürətli inkişafı münbit fəaliyyət meydanının yaradılacağından asılı idi. Bunun vacibliyini dəyərləndirən dövlət başçısı 2004-cü ildən başlayaraq “Azərbaycan Respublikası regionlarının sosial iqtisadi inkişafı” Dövlət proqramları çərçivəsində iri infrastruktur layihələrinin reallaşdırılmasına start verdi. Bu illər ərzində bölgələrin enerji, qaz, su təchizatının yüksək səviyyədə təmin edilməsi, yol infrastrukturunun yenidən qurulması sahəsində inqilabi nəticələrə gətirib çıxaran layihələr reallaşdırdı. Dövlət başçısının rəhbərliyiylə görülen işlərin bəhrəsi az bir müddətdə özünü büruzə verdi. Bir

neçə il ərzində Ümumi Daxili Məhsulda qeyri-neft sektorunun payı 50 faizdən 70 faizə qədər yüksəldi. Bu, bir neft ölkəsinin iqtisadiyyatında baş verən əsl inqilab idi. İndiyə qədər dünyanın heç bir neft ölkəsində buna bənzər dönüş müşahidə olunmamışdır.

Bütün bu işlər nəticə etibarilə Azərbaycan Prezidentinin beynəlxalq aləmdəki siyasi mövqeyinin kifayət qədər güclənməsinə, öz seçiciləri arasındakı nüfuzunun əsə daha da möhkəmlənməsinə gətirib çıxardı.

Fikrət YUSİFOV,
iqtişad elmləri doktoru, professor

Müasir dünyada dövlət başçılarının seçkilərarası dövrdəki reytingini müəyyənləşdirmək məqsədilə ənənəvi sosioloji sorğular keçirilir. Biz belə sorğuların nəticələrini əsasən, bir sıra dövlət rəhbərlərinin, o cümlədən ABŞ, Fransa, Cənubi Koreya prezidentlərinin, Almaniya Kanslərinin reytinglərinin aşağı düşdüyünün şahidi olmuşuq. Reytingi sabit saxlamaq heç də hər liderə nəşib olmur. Azərbaycan Prezidenti İlham Əliyev isə nəinki 2018-ci il aprel seçkilərində malik olduğu reytingi qoruyub saxlaya bilib, hətta onu bir qədər də möhkəmləndirib. Fransanın “Opinion Way” şirkətinin mart ayında Azərbaycanda keçirdiyi rəy sorğusu Prezidentin birillik fəaliyyətinin, yürütdüyü daxili və xarici siyasətin bəyənildiyini və təqdir edildiyini təsdiqlədi. Sorğunun bu günlərdə elan olunan nəticələri göstərdi ki, dövlətimizin başçısı yenə də öz seçicilərinin yüksək etimadına və dəstəyinə malikdir. Onun həyata keçirdiyi islahatlar kursuna münasibət çox müsbətdir və bu inqilabi dəyişikliklər xalqın üreyindən xəbər verir. Sorğuların təkcə paytaxtı deyil, Naxçıvan Muxtar Respublikası istisna olmaqla, bütün bölgələri, əhalinin geniş təbəqələrini əhatə etməsi nəticələrin bütövlükdə ictimai rəylə üst-üstə düşdüyü qənaətinə gəlməyə əsas verir.

Prezidentin Azərbaycana uğur gətirən fəaliyyətinə verilən yüksək qiymət

Sorğu iştirakçılarına ünvanlanan suallar Prezidentin fəaliyyətinin geniş spektrini əhatə edir. Respondentlər dövlət başçısının son bir ildə gördüyü işləri yüksək qiymətləndirməklə yanaşı, sosial-iqtisadi fəaliyyət, ölkədə aparılan islahatlar, korrupsiyaya qarşı mübarizə tədbirləri, regionların inkişafı, xarici siyasət və digər məsələlərlə bağlı ən müxtəlif sualları cavablandırbılar. Onların 80 faizindən çoxunun fikrincə, Prezident İlham Əliyevin ən böyük uğuru mövcud ictimai-siyasi və sosial-iqtisadi sabitliyin qorunub saxlanmasıdır. Həqiqətən, sabitlik olmayan yerdə heç bir inkişafdan, irəliləyişdən, rifahdan söhbət gədə bilmez.

Bu uğurların indi – dünyanın təlatümlü bir vaxtında qazanılması onların dəyərini daha da artırır. Planetimizdə və regionumuzda yaşayan çoxsaylı mənfəəti proseslərə baxmayaraq, Prezident İlham Əliyevin müdrik, pragmatik siyasəti nəticəsində Azərbaycanda dinamik sosial-iqtisadi inkişaf davam edib, xalqın əmin-amanlığı və rifahı naminə bütün zəruri addımlar atılıb, ardıcıl və sistemli tədbirlər görüldü.

Sorğu əcnəbi mütəxəssislər tərəfindən təşkil olunaraq keçirilib. Sualların qoyuluşundan görünür ki, onlar Azərbaycandakı mövcud vəziyyətdən, aparılan islahatlardan, müxtəlif sahələrdə icra olunan dövlət proqramlarının, əhalinin rifahına yönəlmis tədbirlərdən xəbərdardırlar. Əlbəttə, sorğu tərtib olunarkən müasir dünya trendləri də nəzərə alınıb. Ola bilsin, nəticələr bəlkə də sosioloqlar üçün qeyri-adi görünə bilər. Amma Azərbaycan insanı, xüsusən günlü xəbər içərisində keçən, ictimai rəyə başqalarına nisbətən daha yaxından bələd olan KİV işçisi, jurnalist üçün burada təəcüblü heç nə yoxdur. Cavablar həqiqətən reallığı öz güzgüdəki əksi təsirini başgışlayır. Prezidentin birillik fəaliyyətinə verilən qiymətin arxasında vədlə işin vəhdəti dayanır. Cəsarətlə deyə bilərik ki, dünyada Prezident İlham Əliyev kimi verdiyi vədləri həmişə, istənilən şəraitdə yerinə yetirmək xarizmasına malik liderlər azdır. Bu isə, xalqın, ölkənin taleyi baxımından müstəsna əhəmiyyət daşıyır.

Güclü iqtisadi potensial və inqilabi islahatlar

Cənab İlham Əliyev 2003-cü ildə prezident seçilərkən Azərbaycan həlli müşkül görünən bir sıra problemlərlə üz-üzə idi. O vaxt ölkə hələ yeni-yeni dirçəlirdi, işsizlik, məcburi köçkünlərin acınacaqlı halı, bölgələrin inkişafdan geri qalması, əhalinin sosial vəziyyəti ciddi narahatlıq doğurdu.

Prezidentin ilk vədi bu oldu: ölkədə yüz minlərlə yeni iş yeri yaradılacaq. Ötən illər ərzində 2 milyona yaxın iş yeri yaradıldı. İşsizlik səviyyəsi 40 faizdən 5 faizə endi.

Prezident deyirdi: Azərbaycanda bir dəne də olsun çadır düşərgəsi qalmayacaq. Çox keçmədən axırncı çadır düşərgəsi ləğv olundu. 2007-ci ildə 12 çadır düşərgəsinin ləğv edilməsi ilə başlanan proses nəticəsində qaçqın və məcburi köçkünlər üçün indiyədək 3,5 min kvadratmetr yaşayış sahəsi olan müasir qəsəbələr və çoxmənzilli binalardan ibarət komplekslər salınıb. İndiyədək 300 min qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb. Son bir ildə daha 6 minə yaxın ailə yeni mənzillərə köçürüldü. Bir neçə gün əvvəl - aprelin 5-də Bakının Kürdəxanı qəsəbəsində bu kateqoriyadan olan 810 ailə üçün salınmış yeni yaşayış kompleksi istifadəyə verildi. Bu, sayca 103-cü belə qəsəbədir. İlk hesablamalara görə, 2019-cu ildə təqribən beş min köçkün ailəsi üçün yeni mənzillər tikiləcək.

Prezident 2018-ci il aprelin 18-də andıçmə mərasimindəki nitqində islahatların yeni mərhələsinin anonsunu verdi: “Növbəti illərdə biz çox ciddi islahatlar aparacağıq, islahatları dərinləşdirəcəyik, əminəm ki, vətəndaşlarımızın yaşayış səviyyəsi daha da yaxşılaşacaq”.

Bir il keçdi və fransız sosioloji tədqiqat şirkəti Azərbaycan

respondentlərinə belə bir sual ünvanladı: Azərbaycanda həyata keçirilən sosial-iqtisadi fəaliyyəti və bu sahədə Prezident İlham Əliyevin son bir ildə apardığı islahatları necə qiymətləndirirsiniz? Sorğuda iştirak edən hər 100 nəfərdən 90,5-i sualı müsbət cavablandırb. Bu qiymətləndirmə üçün yetərinəcə argument var. Prezident İlham Əliyevin

sadi qüdrəti, dinamik inkişafı dayanır. Bu işləri görmək üçün iqtisadi güc olmalıdır. Yuxarıda bəzi xarakterik faktları xatırladıq. Deyilənlərə daha nəyi əlavə etmək olar? 2019-cu ilin iki ayında ölkə üzrə ümumi daxili məhsul 3 faiz artıb ki, bu da son illərin ən yüksək göstəricisidir. Azərbaycan sənayenin qeyri-neft sektorunda 15,5 faiz artımla dünya rekorduna imza atıb. Asiya İnkişaf Bankının proqnozlarına görə, 2019-cu ildə Azərbaycan iqtisadiyyatı 2,5 faiz, 2020-ci ildə 2,7 faiz artacaq. İqtisadiyyatımızın rekord templərlə artması, müsbət proqnozlar vətəndaşlarımızın gələcəyə daha nikbin nəzərlərlə baxmasına əsas verməklə yanaşı, sözsüz ki, Prezidentin reytinginə də birbaşa təsir göstərir.

Dara, çətinliyə düşən insanlar hər zaman yanlarında dövləti, Prezidentini görürlər. Bu yaxında baş vermiş hadisələri götürək. Ağsu, İsmayıllı və Şamaxı rayonlarında zəlzələ zamanı zərərçəkənlərin köməyinə birinci olaraq Prezident yetişdi. İnsanlar hiss etdilər ki, bu təbii fəlakət qarşısında tək deyillər. Hazırda zərərçəkənlər üçün yeni evlər tikilir, sakinlərin bəziləri artıq yeni mənzilə köçüb. “Diqlas” ticarət mərkəzində yanğın nəticəsində zərərə düşmüş sahibkarlara da birinci olaraq məhz dövlət

Prezident İlham Əliyev verdiyi vədləri qətiyyətlə və istənilən şəraitdə yerinə yetirir

Fransanın “Opinion Way” şirkətinin Azərbaycan əhalisi arasında keçirdiyi rəy sorğusuna sözdədi

başçısı yardım əlini uzatdı. Onun tapşırığına əsasən yanmış malın müqabilində yardım ödənilir, sahibkarlara öz biznesini qurmaq üçün başqa yerlər təklif edilir. Vaxtilə banklardan kredit götürən on minlərlə vətəndaş devalvasiya nəticəsində ciddi çətinliyə düşmüşdü. Problemlı kreditlərlə bağlı məsələ Prezident İlham Əliyevin 2019-cu il 28 fevral tarixli Fərmanı ilə birdəfəlik həllini tapdı. 800 mindən çox insanın narahatlığına bir gündə son qoyuldu. Prezidentin vurğuladığı kimi, bu Fərmanın dünyada analoqu yoxdur: “Dövlət bir daha göstərdi ki, vətəndaşının yanında. Ciddi devalvasiyadan əziyyət çəkən ölkələrin sayı kifayət qədər çoxdur və bizdən də dərin devalvasiyaya uğramış ölkələr vardır. Ancaq heç bir ölkədə bu dərəcədə sosialyönümlü və vətəndaşın marağını güdən addım olmamışdır”. İllərdən bəri yığılıb qalmış daha bir problem dövlətimizin başçısının fevralın 19-da imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Fərmanla həllini tapdı. Bu sənəddən istismarına icazə verilməmiş yaşayış binalarında mənzil alan 340-400 minədək insan faydalanacaq.

Dörd dövlət proqramı və Azərbaycanın simasını dəyişən 16 il

Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 16 ildə paytaxt Bakı ilə yanaşı, bölgələrimizin siması da tanınmaz dərəcədə dəyişib. Bu dövrə regionların sosial-iqtisadi inkişafına dair üç dövlət proqramı uğurla icra olunub, dördüncü proqram qəbul edilib. Prezidentin bölgələrə ənənəvi səfərləri daha da intensivləşib: son bir ildə 28 səfər. Bunlar adı səfərlər deyil və mühüm infrastruktur obyektlərinin, yeni sənaye müəssisələrinin, aqrar istehsalat komplekslərinin açılışı ilə müşayiət olunur. Məsələn, son səfərlər zamanı Şamaxı rayonunda yeni salınan Dəmirçi-Lahic avtomobil yolunun açılışı olub, İsmayıllı rayonunun Lahic qəsəbəsinə təbii qaz verilib. Prezident “AZZA AGRO” MMC-nin 1000 başlıq müasir heyvandarlıq kompleksinin, Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun, Masallı Səniyə Məhəlləsinin, Xızı rayonunda “Yeni Yaşma” Külək Elektrik Parkının, Quba Rayon Mərkəzi Xəstəxanasının, Qubada “ABAD Factory” İstehsalat Kompleksinin, Lənkəran Olimpiya İdman Kompleksinin, İmişli və Şəkiddə “ASAN Həyat” komplekslərinin, Ağdam Muğam Mərkəzinin, Qarabağ Atçılıq Kompleksinin, Sumqayıt Kimya Səniyə Parkında üç müasir zavodun və digər obyektlərin açılışlarını edib.

Şəhərlər və kəndlər sakinlərin gözləri qarşısında abadlaşır, müasir görkəm alır. Qazlaşdırma səviyyəsi artıq 95 faizə çatıb (Prezidentin seçkiqabağı vədlərindən biri də bu idi), 38 şəhərin içməli su problemi həllini tapıb və hazırda 12 şəhərdə bu istiqamətdə iş gedir. Ötən il 2 min kilometr avtomobil yolu salınıb. 2004-cü ildən indiyədək salınan yolların uzunluğu 15 min kilometre çatır. Davos Dünya İqtisadi Forumunun hesablamalarına əsasən, yol infrastrukturunun keyfiyyəti baxımından Azərbaycan dünyada 34-cü



yardədir və inkişaf etmiş bir çox ölkələri qabaqlayır. Son bir ildə isə 920-dən çox kəndin yol infrastrukturunu yaxşılaşdırılıb, ümumilikdə, 2,2 milyon insanın yol problemi həllini tapıb.

“Opinion Way” şirkətinin sorğusunda qoyulan “İlham Əliyevin qəbul etdiyi regionların sosial-iqtisadi inkişafı proqramı və hökumətin bölgələrdə həyata keçirdiyi fəaliyyət nəticəsində, sizcə, regionlar inkişaf edibmi” sualına respondentlərin 93 faizindən çoxunun müsbət cavab verməsi bu inkişaf fonunda tam təbii görünür: bölgə insanı həyatın yaxşılığa doğru dəyişdiyini hər addımda hiss edir və bunu qiymətləndirir.

Prezident regionlara hər bir səfəri zamanı mövcud problemlərlə şəxsən maraqlanır, ictimaiyyət nümayəndələri və sadə insanlara birbaşa ünsiyyətdə olur, onları düşündürən məsələlərin həllinə dair yerində tapşırıqlar verir. Bu səfərlərin və əhali ilə görüşlərin nəticəsi olaraq regionların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına yönələn çoxsaylı sərəncamlar imzalanıb, yeni infrastruktur layihələrinin icrasına, şəhər və kəndlərin abadlaşdırılmasına külli miqdarda vəsait yönəldilib. Göründüyü kimi, regionlara səfərlərin faydalılıq əmsali yetərinəcə yüksəkdir və sorğu iştirakçılarının 90,4 faizi bununla bağlı sualı müsbət cavablandırb.

Milli maraqları təmin edən məqsədyönlü xarici siyasət kursu

Azərbaycanın iqtisadi qüdrətinin artması onun xarici güclərdən asılılığının aradan qaldırılmasını təmin edib. Bu gün Azərbaycan tam müstəqil xarici siyasət aparır, heç bir beynəlxalq maliyyə qurumundan, heç bir ölkədən asılı deyil. Prezident İlham Əliyev bu imkandan istifadə edərək milli maraqları qətiyyətlə qoruyur. Dövlətimizin başçısının müdrik siyasəti Azərbaycanı dünyada söz və nüfuz sahibinə çevirib.

Son bir il xarici siyasət sahəsində də bir çox uğurlarla yadda qalıb. Prezident İlham Əliyev xarici ölkələrə 17 səfər edib, Azərbaycana 13 dövlət və hökumət başçısı, o cümlədən Serbiya, Türkiyə, İtaliya, Gürcüstan prezidentləri, Almaniyanın Federal Kansleri və başqaları səfər edib. Prezidentimizin xarici səfərlərini əhəmiyyətinə görə sıralasaq, ilk növbədə, Türkiyə, Rusiya, İran, Qazaxıstan, Böyük Britaniya, Fransa, Belçika və İsveçrəyə səfərləri qeyd edə bilərik. Bu səfərlərin hər biri faydalılığı, məhsuldarlığı ilə diqqət çəkir, Azərbaycana və onun liderinin siyasətinə dünyanın artan marağından xəbər verir. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, bu il yanvarın 22-də - bir gündə Prezident İlham Əliyevin Davosda aparıcı şirkətlərin və beynəlxalq maliyyə qurumlarının rəhbərləri, yüksək vəzifəli dövlət rəsmiləri ilə beş görüşü olub. Özü də bu görüş və danışıqların hamısı qarşı tərəfin təşəbbüsü ilə baş tutub.

Ötən il Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq haqqında mühüm sənəd imzalanıb, Bakıda Qoşulmama Hərəkatının xarici işlər nazirləri səviyyəsində böyük konfrans keçirilib. Bu il isə Qoşulmama Hərəkatının Zirvə görüşü keçiriləcək və Azərbaycan bu möhtəbər təşkilatla sədrlik edəcək. Xa-

tırlatmaq yerinə düşər ki, Qoşulmama Hərəkatı BMT-dən sonra dünyanın ikinci böyük təşkilatıdır.

2018-ci ildə Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya imzalandı. Həmin sənəddə Azərbaycanın uzun illər ərzində müdafiə etdiyi mövqeyin tam əksini tapması diplomatiya tariximizə növbəti uğur səhifəsi kimi yazıldı.

Uğurlar çoxdur, onların hamısı bir yazıya sığmaz. Rəy sorğusunun Prezident İlham Əliyevin xarici siyasəti ilə bağlı nəticələri (respondentlərin 89,9 faizi bu sualı müsbət cavablandırb) məhz bu uğurlardan qaynaqlanır. Ekspertlərin fikrincə, Azərbaycan Prezidentinin xarici siyasət kursu dinamikliyi, intensivliyi, məqsədyönlülüüyü ilə fərqlənir, bir qayda olaraq milli maraqlara söykənir. Bu siyasətin nəticəsidir ki, Azərbaycan mühüm global və regional problemlərin müzakirə olunduğu məkana, beynəlxalq dialoq mərkəzinə çevrilib. Prezident İlham Əliyev bir çox mühüm əməkdaşlıq formatlarının təşəbbüskarı kimi tanınır. Ölkəmizin bərabərhüquqlu və qarşılıqlı maraqlar prinsipinə əsaslanan xarici siyasət strategiyası uğurlu model kimi seçiyyələndirilir və nəticə etibarilə onun etibarlı tərəfdaş imicini möhkəmləndirir.

Şübhəsiz ki, Prezident İlham Əliyevin yüksək reytinginin, xalqın öz liderinə etimadının əsas qaynaqlarından biri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində tutduğu qətiyyətli mövqeyi, ordu quruculuğuna ayırdığı müstəsna diqqətdir. Ötən il iki dəfə keçirilən hərbi paradi Azərbaycan Ordusunun potensialını (onun bir hissəsini) dünyaya nümayiş etdirdi. Bunu dostlarımız da, düşmənlərimiz də gördü. Müasir hərbi tariximizə şanlı səhifə kimi yazılmış Aprel döyüşləri, ordumuzun uğurlu Lələtəpə və Naxçıvan əməliyyatları bir daha təsdiqlədi ki, Azərbaycan xalqı və dövləti ərazilərimizin işğalı ilə heç vaxt barışmayacaq, ərazi bütövlüyünü istənilən yolla bərpa edəcək. Son vaxtlar danışıqlar prosesinin yeni mərhələsinin başlanması, Ermənistan rəhbərliyinin danışıqlar prosesinə qondarma Dağlıq Qarabağ rejimini də cəlb etmək cəhdinin iflasa uğraması Prezident İlham Əliyevin müdrik xarici siyasətinin nəticəsi, diplomatiyamızın daha bir uğurudur.

Prezident İlham Əliyevin növbəti müddətdə dövlət başçısı seçilməsini birinci ildönümü Azərbaycan əhalisinin sayının 10 milyon nəfərə çatması ilə üst-üstə düşdü. Xalqımızın və dostlarımızın böyük sevincinə səbəb olan bu əlamətdar hadisənin həm rəmzi, həm də real mənası var: Ermənistanın hərbi təcavüzü ilə üzleşən, bir milyondan çox sakini qaçqın və məcburi köçkün olan, müharibə vəziyyətində yaşayan Azərbaycan bütün çətinliklərə rəğmən hər bir sahədə dinamik inkişaf edir, öz lideri ətrafında sıx birləşərək gələcəyə doğru inamla irəliləyir.

Prezident İlham Əliyevin lider portretini tamamlayan bir neçə ştrix

Prezident İlham Əliyev verdiyi vədləri qətiyyətlə, istənilən şəraitdə yerinə yetirir. Dövlətimizin başçısının Azərbaycana rəhbərlik etdiyi 16 il ərzində həmişə belə olub və tam əminliklə deyə bilərik ki, gələcəkdə də belə olacaq. Prezi-

dentin verdiyi hər bir sözə görə yüksək məsuliyyətini sonuncu prezident seçkilərindən sonra keçən bir il ərzində də aşkar görmək olar. Dövlət başçısı seçkilərdən dərhal sonra iqtisadi və sosial islahatlar sahəsində ciddi tədbirlər paketi qəbul ediləcəyini bildirdi və bu dəfə də öz vədini yerinə yetirdi.

Azərbaycanda bütün islahatların və dəyişikliklərin əsas təşəbbüskarı Prezident İlham Əliyevin özüdür. Məhz onun təşəbbüsü ilə məhkəmə-hüquq sisteminə dərin islahatlar aparılıb. Prezidentin bu sahədə sonuncu fərmanı - ədalət mühakiməsi sisteminə islahatların yeni mərhələsinə start vermiş sənəd ekspertlər tərəfindən inqilabi fərman adlandırılıb. Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış “ASAN xidmət” modeli bütün dünyanın diqqətini cəlb edib.

Dövlət başçısı ağırlı nöqtələri, təxirəsalınmaz tədbirlər və addımlar tələb edən problemlı məqamları zərger dəqiqliyi ilə müəyyən edir və həmişə hadisələri qabaqlayır. Bu isə Prezidentin bəsirət istedadına və irəlini görmək bacarığına dələldir. Bu fitri qabiliyyət və milli maraqların prioritetləri dəqiq müəyyən etmək istedadı Azərbaycan üçün, son nəticədə region və bütün dünya üçün bir sıra strateji əhəmiyyətli layihələrin reallaşdırılmasına şərait yaradıb. Bu sıraya Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu, Şimal-Cənub neqliyyat dəhlizi layihələrini aid etmək olar. Zənnimcə, heç kəs inkar edə bilməz ki, bu transmilli layihələrin gerçəkləşməsi İlham Əliyevin iradəsi, onun nəzərdə tutulmuş hədəfə doğru getmək və məqsədə çatmaq, risk etmək, məsuliyyəti öz üzərinə götürmək cəsarəti sayəsində mümkün olub. Bir sözə, Azərbaycan Prezidenti öz ideyalarını gerçəkləşdirməyi bacaran az sayda siyasətçilərdən biridir.

Daha bir mühüm məqam: Prezidentin bütün addımlarında, gördüyü işlərdə daxili məntiq dəqiq izlənilir, o, haraya və nə məqsədlə gətdiyini dəqiq bilir. Bu, ötən 16 ildə reallaşdırılan ardıcıl siyasəti nəzərdən keçirəndə açıq-aydın görünür.

Prezident İlham Əliyev və onun xanımı hakimiyyətin “insani sima”sını təcəssüm etdirirlər. Dövlət başçısı vəətədlərinin kədərində də, sevincinə də şərikdər, onların yanında. Bir bunun dəfələri şahidi olmuşuq: çətinliyə düşən insanlar hər zaman yanlarında dövləti, Prezidenti görürlər. Bu yaxında baş vermiş hadisələri götürək. Ağsu, İsmayıllı və Şamaxı rayonlarında zəlzələ zamanı zərərçəkənlərin köməyinə birinci olaraq Prezident yetişdi. “Diqlas” ticarət mərkəzində yanğın nəticəsində zərərə düşmüş sahibkarlara da birinci olaraq məhz dövlət başçısı yardım əlini uzatdı...

Prezident İlham Əliyevə ümumxalq məhəbbətinin, ona bəslənən böyük inam və etimadın əsasında bu və digər amillər dayanır. Rəy sorğularının nəticələri, sadəcə, bu inam və etimadın inikası, daha bir əyani təsdiqidir.

Aslan ASLANOV,
AZƏRTAC-ın İdarə Heyətinin
sədri, Dünya Xəbər Agentlikləri
Konqresinin və OANA-nın
prezidenti



Təhsil Azərbaycanın davamlı inkişaf strategiyasının ən öncül istiqamətlərindən biridir.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Ötən bir ildə Azərbaycan TƏHSİLİNİN UĞURLARI

Ulu öndərimiz Heydər Əliyevin əsasını qoyduğu təhsil islahatları bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Təkcə bu fakt kifayətdir ki, təhsil sahəsində islahatların miqyasını təsəvvür etmək mümkün olsun. Belə ki, cənab Prezidentin ölkəyə rəhbərlik etdiyi dövrdə təhsil sahəsində 22-dən çox dövlət proqramı qəbul olunmuşdur. Məlumatla görə son bir ildə respublikada 179 yeni məktəb binası tikilmiş, 118-i isə əsaslı təmir edilmişdir. Bu, heç şübhəsiz, ölkəmizdə təhsilə göstərilən dövlət qayğısının bariz nümunəsidir.

Ümumiyyətlə, son illər təhsil sahəsində aparılan islahatlar artıq öz bəhrəsini verir. İndi azərbaycanlı gənclərin soraqı dünyanın ən nüfuzlu təhsil ocaqlarından gəlir.

Təhsil sahəsinin beynəlxalq standartlar səviyyəsində qurulması hazırda dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Azərbaycanın təhsil sisteminə başlanan islahatların uğurlu nəticələri artıq özünü büruzə verməkdədir. Prezident İlham Əliyev təhsilin inkişafına böyük önəm verərək demişdir: "Təhsil Azərbaycanın davamlı inkişaf strategiyasının ən öncül istiqamətlərindən biridir".

Dövlətimizin başçısı təhsilin davamlı inkişafını daim diqqət mərkəzində saxlamış, bu sahədə islahatların dərinləşməsi üçün sərəncamlar imzalamışdır. Prezident İlham Əliyevin diqqəti, qayğısı və yaxından dəstəyi ilə "qara qızıl"dan, maddi dəyərlərdən əldə edilən gəlir ölkədə insan kapitalının inkişafına yönəldilmişdir.

Təhsildə qazanılmış uğurlarla yanaşı, onun hüquqi bazasının yaradılması sahəsində çətinliklər də var idi. 2009-cu il iyunun 19-da Milli Məclisdə "Təhsil haqqında" Qanun qəbul edildi. Sentyabrın 5-də isə Prezident İlham Əliyev "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" fərman imzaladı. Beləliklə, uzun illər ictimaiyyətin, təhsil

işçilərinin gözlədiyi sənəd qüvvəyə mindi. Bu qanun ölkənin inkişaf etməkdə olan təhsilin tərəqqisi üçün yeni hüquqi baza yaratmış oldu. Orada milli təhsilimizin inkişaf meylləri tamamilə nəzərə alınmışdır. Qanunda deyilir ki, Azərbaycan Respublikasında təhsil dünyəvi və fasiləsiz xarakter daşımaqla, vətəndaşın, cəmiyyətin və dövlətin maraqlarını əks etdirən strateji əhəmiyyətli prioritet fəaliyyət sahəsidir.

Prezidentin yüksək diqqəti və effektiv göstərişləri əsasında icra edilən dövlət proqramları təhsil sisteminə keyfiyyətə yeni inkişaf meyllərinin yaranmasına, yüksək nəticələrin qazanılmasına gətirib çıxarmış, ölkəmizin milli kadr potensialının kəmiyyət və keyfiyyət baxımından yetişdirilməsi və təkmilləşdirilməsi sahəsində uğurlar əldə edilmişdir.

"Azərbaycan Respublikasının təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın qəbulundan ötən müddət ərzində təhsil sahəsində müsbət dinamika müşahidə olunub. Belə ki, 5 il bundan əvvəl ilə müqayisədə bir sıra sahələrdə əsaslı nailiyyətlər əldə edilib. Bu nailiyyətlər həm əhatəliliyin artması, həm də keyfiyyətin və bərabər imkanların yaxşılaşması nəticəsində mümkün olmuşdur. Bu, bir faktdır ki, təhsilimizin daha əlçatan, keyfiyyətli olması gələcəkdə iqtisadiyyatımızın güclü və vətəndaşlarımızın rifahının yüksək olmasına zəmin yaradır.

Son bir ildə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər onu deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı şəkildə qurur. Təhsilin bütün pillələrində, o cümlədən, ali təhsil sahəsində idarəetmə, müəllim hazırlığı və digər sahələrin inkişafına xüsusi qayğı və diqqət yetirilir. Prezidentin 2018-ci il 16 noyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq

Azərbaycan ötən bir il ərzində çox uğurlu inkişaf yolu keçmişdir. İqtisadi sahədə qazanılan nailiyyətlər sosial sferanın da inkişafına böyük stimül yaratmışdır. Təhsil sahəsində də əsaslı islahatlar aparılmışdır. Bu yaxınlarda cənab Prezident bir qrup mədəniyyət xadimi ilə görüşündə demişdir: "Digər sahələrdə islahatlar aparılır və aparılmalıdır. Təhsil sahəsində islahatlar aparılır və deyə bilərəm ki, müəllim peşəsini seçən abituriyentlərin sayı kəskin artmışdır. Yeni, cəmiyyətdə müəllim peşəsinə ənənəvi hörmət qaydır və bu, islahatlar nəticəsində mümkün olmuşdur. Təhsil sahəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi, 3200-dən çox məktəbin tikilməsi əlbəttə ki, böyük dəyişikliklərə gətirib çıxardı."



rəqəbətliliyinin artırılması üzrə Dövlət Proqramı"nda beynəlxalq ikili diplom proqramlarının tətbiqi, doktorantura təhsilinin beynəlxalq standartlar əsasında qurulması və xaricdə doktorantura səviyyəsində təhsilin maliyyələşdirilməsi nəzərdə tutulur. Bu yeni Dövlət Proqramı "2007-2015-ci illərdə Azərbaycan Respublikası gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın davamı

olduğunu, ali təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması, insan kapitalının inkişaf etdirilməsi, strateji əhəmiyyət kəsb edən sahələr üzrə milli kadrların yetişdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu proqram Azərbaycan təhsilinin inkişafı üçün yeni istiqamətlər müəyyənləşdirdi. Proqramın birinci istiqaməti çərçivəsində ali təhsil sistemi məzmun və keyfiyyət

göstəricilərinin beynəlxalq ikili diplom proqramları və xarici mütəxəssislərin cəlb olunması yolu ilə təkmilləşdirəcək, yeni akademik mühit yaradacaq. İkinci istiqamət isə ölkəmizin ali təhsil müəssisələrinin akademik potensialının gücləndirilməsinə xidmət edəcək, bu məqsədlə milli kadrların hazırlanması üçün xaricdə doktorantura səviyyəsində təhsilin maliyyələşdirilməsi həyata keçiriləcək. Gələcəkdə proqramın növbəti illərdə uğurlu icrası ali təhsilin keyfiyyətinin artırılmasına və yüksək ixtisaslı kadrların yetişdirilməsinə əhəmiyyətli töhfə verəcək.

Ümumiyyətlə, təhsilin başqa sferalarında olduğu kimi, ali təhsil sisteminə də aparılan islahatlar öz bəhrəsini verir. Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin

Görülən işlərin nəticəsidir ki, təhsil sahəsində keyfiyyət göstəricilərinə sabit müsbət dinamika davam etmişdir. Belə ki, beş il əvvəlki nəticələrlə müqayisədə bütün imtahan fənlərindən müsbət qiymət almış IX sinif məzunlarının sayı 50,2 faizdən 2018-ci ildə 67,1 faizədək artıb, imtahan nəticələri 17 faiz yüksəlib. XI sinif məzunlarının buraxılış imtahanlarında hər üç fəndən müvafiq qiymət alanların cəmkisi 2017-ci ildə 2015-ci ilə nisbətən 2 faiz artaraq 65,2 faiz olmuşdur.

Ümumilikdə 535 nəfər azərbaycanlı tələbə ayrı-ayrı dövlətlərlə imzalanmış hökumətlərarası sazişlərə əsasən həmin ölkələrdə təhsil alır. 2018-2019-cu tədris ilində Azərbaycanda ali təhsilin bütün səviyyələri üzrə 86 ölkədən 6000 nəfərdən çox əcnəbi tələbə təhsil alır.

tələbələrə pedaqoji təcürbələrini respublikanın müxtəlif məcburi köçkün məktəblərində təşkil olunması ilə bağlıdır. ADU-da bəzi xarici ölkələrin dil və mədəniyyət mərkəzlərinin açılması əcnəbi tələbələrə universitetə cəlb olunmalarını da şərtləndirmişdir. Hazırda universitetdə 101 xarici tələbə təhsil alır və 15 əcnəbi müəllim dərslər verir.

Keçən tədris ilində ADU-nun təşəbbüsü ilə ulu öndərin 95 illik yubileyinin özünəməxsus şəkildə keçirilməsi xüsusi qeyd edilməlidir. 9 aprel – 5 may 2018-ci ildə "Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası" adlı genişmiqyaslı elmi konfrans keçirilmişdir. 12 xarici universitet nümayəndələrinin qatıldığı və 2 gün davam etmiş konfransın açılışından sonra tədbir Almaniyanın Ausburq, İtaliyanın Roma, Serbi-

Təhsil Nazirliyinin "Clarivate Analytics" şirkəti ilə əməkdaşlığı nəticəsində Azərbaycan 2017-ci il üzrə "Web of Science" elmi bazasında ilk dəfə nəşr aktivliyinin son 3 il üzrə artım dinamikasına görə regionda birinci yere çıxıb.

Ölkədə təhsil sahəsində aparılan islahatların bariz nümunəsini işlədiyim Azərbaycan Dillər Universitetinin təmsalında da aydın görmək olur. Universitetin rektoru, akademik, Əməkdar elm xadimi, professor Kamal Abdullanın rəhbərliyi və yüksək təşkilatçılıq bacarığı ilə atılan hər bir addım, aparılan məzmun və struktur islahatları cənab İlham Əliyevin təhsil sahəsinə aid imzaladığı dövlət proqramlarına, multikulturalizm və azərbaycançılıq ideyalarına tam uyğun şəkildə həyata keçirilir. Məhz bu görülmüş işlərin nəticəsidir ki, bu gün ADU-da həm tədrisin keyfiyyəti yüksəlmiş, həm də beynəlxalq əlaqələri genişlənməmişdir. Son iki il ərzində ADU-nun akademik mühiti, maliyyə-təsərrüfat fəaliyyəti, ümumi iş ritmi tamamilə dəyişmişdir. Universitet məzunlarının əmək bazarında nüfuzu artmış, universitetin cəmiyyətdəki reytingi yüksəlmişdir. Keçən il universitetlərə qəbul olunan tələbələrə orta bal göstəricilərinə görə universitetimiz birinci yerdə olmuşdur.

Bu gün universitetimizdə tədris olunan 20-dək xarici dilin olması (ingilis, alman, fransız, serb, rus, ispan, macar, italyan, Koreya, Çin, erməni, ıvrit, ərəb, yapon, Norveç, polyak, türk, yunan, İndoneziya və hind) biza imkan verir ki, ali təhsildə şəffaflıq və rəqəbatın əsas elementlərindən olan beynəlmiləl mühitin yaranmasına, ikili diplom layihələrinin həyata keçirilməsinə nail olaq. Ali təhsil sahəsində universitetdə atılan ilk addımlardan biri də region təhsil müəssisələri ilə əlaqənin gücləndirilməsi istiqamətində görülən işlər olmuşdur. Bu,

yanın Belqrad, Türkiyənin Kayseri, Ərzurum, Gürcüstanın Tbilisi, Çin Hucyou, Rusiyanın Samara, Moskva, Yekaterinburq, Ukraynanın Kiyev, Belarusun Minsk şəhərlərinin universitetlərində davam etdirilmiş, ADU-nun professor-müəllim heyətinin üzvləri həmin universitetlərə ezam edilərək, müvafiq ali məktəbin professor-müəllim heyəti ilə birlikdə elmi məruzələr etmiş, azərbaycanlıq və multikulturalizm ideyalarının daha geniş təbliğinə nail olmuşlar.

Respublikamızda təhsil sisteminin demokratikləşdirilməsi prosesi sürətlə davam edir. Azadlıq canatma hissi anadangəlmə ola bilər, lakin demokratiya təcrübəsini də öyrənmək lazımdır. Bu gün təhsil sisteminin demokratikləşdirilməsinin sübutu kimi Azərbaycan Respublikasının ali məktəblərində mütəxəssis hazırlanmasının dövlət sifarişini formalaşdırılmasının yeni modelini göstərə bilərik. Gələcək ixtisasın demokratik seçimi, ali məktəbin seçimi demokratiyanın pozitiv göstəriciləridir.

Hazırda respublikamızda təhsil müəssisələrinin idarə olunması prosesinin mərkəzsizləşdirilməsi prosesi başlamışdır. Bu yenilik məsuliyyət və öhdəçilik bölgüsünə, daha demokratik formada idarəetməyə aparmağa, ictimaiyyətin fəal iştirakına imkan verir.

İnanırıq ki, cənab Prezidentin təhsil sahəsində həyata keçirdiyi davamlı islahatlar ölkəmizdə milli təhsilin daimi inkişafını təmin edəcək, Azərbaycanın gələcək uğurlarının artırılmasına, dövlətimizin güdrətlənməsinə, dünya mədəniyyəti xəzinəsinə yeni-yeni töhfələr verməsinə xidmət göstərəcək.

Əfqan ABDULLAYEV,
Azərbaycan Dillər Universitetinin tədris məsələləri üzrə prorektor, professor

CNN Türk TV: Azərbaycan Prezidenti səmərəli islahatlar sayəsində xalqın dəstəyini qazanıb

Prezident İlham Əliyevin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsinin bir ili ilə bağlı Türkiyənin nüfuzlu CNN Türk TV kanalında geniş reportaj yayımlanıb.

Reportaj Azərbaycan xalqı ilə Prezident arasındakı birliyi tərənnüm edən fikirlərlə başlayır. Sonra Fransanın nüfuzlu və peşəkar tədqiqat mərkəzlərindən biri olan "Opinion Way" şirkətinin Azərbaycan Prezidentinin son 1 il ərzindəki fəaliyyəti ilə bağlı keçirdiyi rəy sorğusunun nəticələri barədə məlumat verilir. Bildirilir ki, Prezident İlham Əliyevin seçiqəbəği vədlərinin yerinə yetirilməsinin qiymətləndirilməsi dair suala respondentlərin bütövlükdə 75,6 faizi müsbət cavab verib.

Videomaterialda türkdilli tamaşaçıların diqqətinə çatdırılıb ki, 2003-cü ildə Azərbaycan xalqının dəstəyini qazanan Prezident



Azerbaycan Cumhurbaşkanı İlham Aliyev, görevde 16 yılı geride bıraktı. Hem Azerbaycan hem de yabancı merkezli şirketlerin

İlham Əliyev ölkə iqtisadiyyatının üç dəfə artmasına nail olub. Ötən dövrdə Azərbaycanda 12 min 300 kilometr avtomobil yolu salınıb, ölkə iqtisadiyyatına 231 milyard ABŞ dolları sərmayə yatırılıb, valyuta ehtiyatı 23 dəfə artıb, 2 milyon iş yeri açılıb.

Reportajda Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan uğurlu siyasət, o cümlədən TANAP kəmərinin əhəmiyyətinə dair məlumatlar da əksini tapıb. Həmçinin Azərbaycanın ayrı-ayrı bölgələrini, paytaxt Bakının müasir görkəmini, eləcə də Prezident İlham Əliyevin ictimaiyyət nümayəndələri ilə görüşlərini, eyni zamanda, beynəlxalq tədbirlərdə iştirakını əks etdirən kadrlardan istifadə olunub.

Sabir ŞAHTAXTI
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

PREZİDENT XALQLA həmrəylik nümayiş etdirir

– "Opinion Way" şirkətinin keçirdiyi geniş rəy sorğusu ilə mətbuatda yaxından tanış oldum. Təqdirəlayiq haldır ki, respondentlərin 80,1 faizi ölkədəki mövcud ictimai-siyasi və sosial-iqtisadi sabitliyin qorunub saxlanılmasını Prezident İlham Əliyevin fəaliyyətinin ən uğurlu nəticəsi kimi dəyərləndirmişdir. Düşünürəm ki, təkcə "Opinion Way" deyil, bu gün istənilən başqa ictimai rəy təşkilatları anoloji sorğu keçirsələr, eyni yüksək nəticələri əldə edəçəklər. Çünki Azərbaycan xalqı öz liderinə tamamilə inanır, onun öz dövlətinin və xalqının maraqlarını əks etdirən siyasətini dəstəkləyir. Prezident İlham Əliyevin liderliyi ilə son bir ildə həyata

Fransanın "Opinion Way" şirkətinin bu ilin mart ayında Azərbaycanda keçirdiyi rəy sorğusu Prezident İlham Əliyevin yenə də öz seçicilərinin yüksək etimadına malik olduğunu təsdiq edib. Bu xəbər ölkə ictimaiyyətində dərin razılıq hissi ilə qarşılanıb. Milli Məclisin deputatı Tahir Rzaev bu barədə fikir və düşüncələrini belə ifadə etdi:



keçirilən struktur və kadr islahatları da cəmiyyət tərəfindən razılıqla qarşılanmışdır. Son dövrdə Prezident İlham Əliyev korruptsiya və rüşvətxorluğa qarşı mübarizəni dövlət siyasətində prioritet istiqamətlərdən biri elan etmiş, ölkədə inzibati və

institusional tədbirlər həyata keçirilmişdir. Dövlət başçısının təşəbbüsü ilə yaradılan "Asan xidmət" modeli hazırda effektiv və innovativ mexanizm kimi bütün dünyada təqdir və tətbib olunur. Mən Milli Məclisdə Ağcabədi rayonunun

seçicilərini təmsil edirəm. Seçicilərimlə tez-tez görüşürəm. Onların, demək olar ki, hər biri möhtərəm Prezidentimizin regionların, o cümlədən Ağcabədi rayonunun sosial-iqtisadi inkişafı ilə bağlı gördüyü davamlı işlərdən yerdən göyə qədər razılıq edir. Belə bir fakta fikir verin: Cənab Prezident təkcə keçən il Azərbaycanın bölgələrinə 24 səfər etmiş, vətəndaşlarla birbaşa ünsiyyətdə olmuşdur. Rayonların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, o cümlədən infrastruktur layihələri ilə bağlı çoxsaylı sərəncamlar imzalamışdır.

Beləliklə, gördüyü kimi, "Opinion Way"ın sorğusuna respondentlərin verdiyi cavablar Azərbaycan cəmiyyətinin Prezident İlham Əliyevə böyük etimad bəslədiyini bir daha təsdiqləyir.

Söhbəti qələmə aldı:
M.HACIXANLI,
"Xalq qəzeti"

Dmitri SAVELYEV: Xalq öz vədini şərəflə yerinə yetirən İlham Əliyevə inanır

❑ 42 yaşında ölkə Prezidenti olmaq, xüsusən hakimiyyət sükranını respublikanı uçurumdan xilas etmiş milli lider Heydər Əliyevdən qəbul etmək böyük məsuliyyətdir.

Bunu Rusiya Dövlət Duması-nın deputatı, Rusiya-Azərbaycan Parlamentlararası Dostluq qrupunun rəhbəri Dmitri Savelyev deyib.

Deputat əlavə edib: "İlham Əliyev atasının siyasətini davam etdirərək və Azərbaycanı müstəqil iqtisadiyyatı olan müasir dövlətə çevirərək bu imtahandan alnı açıq çıxıb. Ölkə son 15 ildə planeti özünün inkişaf tempi ilə heyretləndirərək bir-birinin ardınca dünya rekordlarına imza atır: burada işsizlik və yoxsulluq beynəlxalq miqyasda ən aşağı səviyyədədir. Dünya Davos İqtisadi Forumunun son Qlobal Rəqəbətbəhəşməti hesabatında Azərbaycan 35-ci yeri tutur".

D.Savelyev vurğulayıb ki,

Azərbaycan energetika sahəsində bir sıra transmilli layihələr həyata keçirib, iqtisadiyyatın neft sektorunda gücünü artırır və öz neqliyyat infrastrukturunu fəal şəkildə inkişaf etdirir.

Deputat qeyd edib: "Bütün dünya ictimaiyyəti Azərbaycanı regional, beynəlxalq və global əməkdaşlığa hazır olan ciddi tərəfdaş kimi görür. Onun xarici siyasəti öz milli maraqları ilə digər ölkələrin mənafələri arasında düşünülmüş balansla əsaslanır. Respublikada mədəniyyətlərarası və dinlərarası dialoq həmişə güclü olub. Bu gün isə Azərbaycan multikulturalizm dəyərlərini bütün planetdə yayır. Azərbaycan müsəlman aləmində də güclü mövqeyə malikdir, eyni za-



manda, Avropa strukturları ilə də fəal qarşılıqlı fəaliyyət göstərir".

D. Savelyev əlavə edib: "Rusiya ilə münasibətlər Azərbaycanın ən yeni tarixinin ayrıca parlaq səhifəsidir, axı İlham Əliyev Rusiya-Azərbaycan strateji tərəfdaşlığının ardıcıl inkişafı

istiqamətində sayılır. Onun Prezident Putinlə etimada söykənən münasibətləri qarşılıqlı anlaşmaya kömək edir, birgə iqtisadi layihələrin və möhkəm humanitar əlaqələrin təməlini təşkil edir".

O vurğulayıb ki, dövlət başçısı vəzifəsinin icrasına başladığı ilk vaxtlarda İlham Əliyev milliyyətindən, dini mənsubiyyətindən və siyasi mövqeyindən asılı olmayaraq "bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidenti" olmağı vəd edib. D.Savelyev deyib: "Və xalq ona inanır, çünki İlham Əliyev artıq dördüncü müddətdir ki, doğma ölkəsinin naminə qüsursuz prezidentlik fəaliyyətində öz vədini şərəflə yerinə yetirir".

Fəridə ABDULLAYEVA,
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

“Opinion Way” şirkətinin keçirdiyi rəy sorğusu təsdiqlədi ki, Azərbaycan xalqı öz liderinin ətrafında sıx birləşib

❑ Fransanın “Opinion Way” şirkətinin bu ilin martında Azərbaycanda keçirdiyi rəy sorğusunun nəticələri bir daha təsdiqlədi ki, Azərbaycan xalqı, vətəndaşı Prezident İlham Əliyevin ətrafında sıx birləşərək öz liderini dəstəkləyir.

Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsəni AZƏRTAC-a açıqlamasında deyib.

Azərbaycan xalqının ölkəmizdə bərqərar olmuş sabitliyi, respublikamızın dinamik inkişafını təmin edən siyasəti fəal dəstəklədiyini deyən E.Həsəni bildirib: "Dünyada, regionda yaşanan hadisələr göstərir ki, Azərbaycanı möhkəm və sarsılmaz sabitlik hökm sürür. Xalqımız bunu görür və yüksək dəyərləndirir. Bütün bu uğurlar Prezident İlham Əliyevin həyata

keçirdiyi çoxşaxəli fəaliyyət nəticəsində mümkün olub. Bu gün sürətli inkişaf Azərbaycanda bütün sahələrdə aşkar hiss olunur. Respublikamızda yollar, uşaq bağçaları, məktəblər, xəstəxanalar, idman kompleksləri, hərbi hissələr yenidən qurulub. Bununla yanaşı, ölkəmizdə hərbiçilərə, jurnalistlərə, məcburi köçkünlərə, azəminatlı ailələrə yeni mənzillər verilib, Milli qəhrəmanlara, Qarabağ müharibəsi və Çernobıl əillərinə, müharibə veteranlarına, şəhid ailələrinə xüsusi güzəştlər tətbiq olunur, Prezident təqaüdləri verilir. Ümumiyyətlə, Azərbaycanda

bütün kateqoriyadan olan insanlara ən yüksək səviyyədə diqqət və qayğı göstərilir. Minimum əməkhaqlarının, pensiyaların artırılması bunun bariz nümunəsidir. Təbii ki, bu diqqət və qayğı ölkə vətəndaşları tərəfindən yüksək qiymətləndirilir".

E.Həsəni Prezident İlham Əliyevin yürütdüyü siyasəti fəal şəkildə dəstəkləyənlər arasında gənclərin xüsusilə fərqləndiyini diqqətə çatdırıb. Bildirib ki, bu gün Azərbaycan dünyada gənclər ölkəsi, idman ölkəsi kimi tanınır. Azərbaycan gənclərinin dünyanın ən qabaqcıl universitetlərində təhsil almaları, ən mötəbər arenalarda qazandıqları qələbələr, gənclərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində görülən işlər, onların ideya və təşəbbüslərinin dəstəklənməsi, fəallıqlarının və



beynəlxalq əlaqələrinin artırılması sahəsində görülən işlər ölkə gənclərinin də öz liderləri ətrafında sıx birləşərək onun yürütdüyü siyasəti fəal şəkildə dəstəkləməsinə mühüm rol oynayıb. Bu, həmçinin Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına da əlverişli şərait yaradır. Məhz bu amilləri nəzərə alaraq əminliklə deyə bilərik ki, Fransanın "Opinion Way" şirkətinin keçirdiyi sorğunun nəticələri Azərbaycan xalqının, o cümlədən gənclərimizin öz liderini fəal şəkildə dəstəklədiyini obyektiv əks etdirir.

Azad Rəhimov BMT-də gənclərin məşğulluğu ilə bağlı əlaqələndirmə komissiyasının yaradılmasını təklif edib

❑ Nyu-York şəhərində Birləşmiş Millətlər Təşkilatının baş qərargahında 8-ci İqtisadi və Sosial Şurasının Gənclər Forumu öz işinə başlayıb. BMT İqtisadi və Sosial Şurasının prezidenti xanım İnqa Rhonda King, Baş Assambleyanın prezidenti xanım Maria Fernanda Espinosa Qarces, BMT baş katibinin gənclər üzrə xüsusi nümayəndəsi Jayathma Vickramanayake və digər rəsmilərin iştirak etdikləri forumda Azərbaycanı gənclər və idman naziri Azad Rəhimov təmsil edir.



Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, nazirlərin, rəsmilərin, gənclər sahəsinə məsul nümayəndələrin qatıldığı forumda "Gənclik 2030: Gənclərlə və gənclər üçün işləmək", "Gənclərin inkişafına investisiya: Maliyyələşdirmə və digər təbii vasitələri" və s. mövzular ətrafında fikir mübadilələri aparılıb, gələcək planlar müzakirə edilib.

Nazir Azad Rəhimov çıxışında deyib: "2030 Gündəliyinin reallaşması üçün dövlət könüllülərin sayının artırılması, könüllülük fəaliyyətinin inkişafı, könüllülərə dəstək verilməsi üçün mühüm addımlar atır. 2018-ci ilin may ayından start götürən Dayanıqlı İnkişaf Məqsədləri üzrə seçilmiş 17 gənc səfirin ölkəmizdə təqdimat və mükafatlandırma mərasimə də keçirilib. BMT modeli gənclər üçün yeni biliklərin əldə olunması, tənqidi yanaşma, motivasiya istiqamətində seçim, təlim və effektiv inkişaf mexanizmi-dir".

Çıxışı zamanı Azad Rəhimov Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən zəbt edildiyini və öz yurduvalarından didərgin düşən insanların böyük əksəriyyətinin məhz gənclər olduğunu bildirib.

Plenar iclasda çıxış edən nazir Minilliyin İnkişaf Məqsədləri (2000-2015) və Dayanıqlı İnkişaf Məqsədləri (2016-2030) proqramlarının həyata keçirilməsindən öncəki

mərhələdə ölkənin əldə etdiyi uğurlardan, qarşıya qoyulan məqsədlərdən və proqramlardan irəli gələn öhdəliklərdən danışdı. O, BMT-nin çatırı altında sadəcə görüşlərin və müzakirələrin aparılması deyil, gənclərin məşğulluğunun təmin olunması istiqamətində real işlərin görülməsi məqsədilə xüsusi əlaqələndirmə komissiyasının yaradılması təklifini irəli sürüb.

ABŞ-a səfəri çərçivəsində nazir Azad Rəhimov BMT-nin baş katibinin gənclər üzrə elçisi xanım Jayathma Vickramanayake, BMT İqtisadi və Sosial Şurasının prezidenti xanım İnqa Rhonda King, Serbiyanın gənclər və idman naziri Vanja Udovici, Rusiya nümayəndə heyətinin BMT İqtisadi və Sosial Şurasında rəhbəri, gənclər siyasəti üzrə Federal Agentliyin nümayəndəsi Aleksandr Buqayev, Ukraynanın gənclər və idman naziri İqor Jdanov, Avstriyanın ailə məsələləri üzrə naziri Yuliane Boqner-Ştrauss, Əfqanıstanın gənclər məsələləri üzrə nazir müavini Kamal Sadat ilə görüşlər keçirib. Görüşlərdə gənclərin məşğulluğu sahəsində informasiya mübadiləsi aparılıb, qarşılıqlı layihələr haqqında danışılıb, eyni zamanda, Rusiya və Azərbaycan arasında "Tələbə baharı" və digər layihələrin reallaşması mövzuları müzakirə olunub.

AZƏRTAC

Ermənistanda siyasi çəkişmələr davam edir

Sabiq prezident Robert Koçaryan həbsdə saxlanılıb

❑ Ermənistanın baş naziri Nikol Paşinyanın siyasi riyakarlığının həqiqətən həddi-hüddudu yoxdur. O, ölkə daxilində əhaliyə Azərbaycanı "diz çökdürəcəyi"ni vəd edir, Avropada isə saxta "sülhdən, qarşılıqlı güzəştlərdən" bəhs edir.

Bu günlərdə Nikol Paşinyan Avropa Şurası Parlament Assambleyasının rəhbərliyi ilə görüşmək üçün Strasburqa səfər edib. Avropa Şurasının Baş katibi T.Yaqlandla birgə mətbuat konfransı keçirən Paşinyan utanmadan bəyan edib ki, rəsmi İrəvan Dağlıq Qarabağ münacişəsinin sülh yolu ilə həllində maraqlıdır. Halbuki, İrəvanda da, Strastburqda da yaxşı bilirlər ki, Ermənistanın köhnə iqtidarı kimi, yeni hökuməti də daşnakların işğal etdikləri Azərbaycan torpaqlarından min bir bəhanə ilə əl çəkmək istəmir.

Bu günlərdə Ermənistanın müdafiə naziri David Tononyan narazı əhalini təşviş içində saxlamaq niyyətilə yenidən müharibə ritorikasına əl atıb. Lakin Ermənistanın özündə hadisələri real qiymətləndirməyi bacaranlar yaxşı başa düşürlər ki, bu dava ritorikasının arxasında Azərbaycan Ordusunun daim artan qüdrətindən qorxu hissi dayanır.

Hazırda Ermənistanda siyasi ambisiyalar, xüsusilə 2018-ci il qanlı 1 mart hadisələri ilə bağlı məhkəmə çəkişmələri davam edir. Ölkə ictimaiyyəti əmindir ki, sensasiyalı məhkəmə prosesi hələ uzun müddət davam edəcək.

Bələ ki, Ermənistan hakimiyyəti bu yolla əhalini narahat edən kəskin siyasi, iqtisadi, sosial problemlərin həllindən yayınırmağa çalışır. Ölkə vətəndaşlarının çoxu tamamilə əmindir ki, mübahisəli məhkəmə prosesləri hazırkı baş nazir Nikol Paşinyan tərəfindən idarə olunur.

Yeri gəlmişkən, Ermənistandakı siyasi təzyiq və təqiblər barədə son vaxtlar qlobal mediada, o cümlədən Rusiya KİV-ində geniş materillər yer alır. Bu yazılarda, bir qayda olaraq, Nikol Paşinyan və yaxın ətrafı kəskin tənqid olunur. Lakin rəsmi İrəvan hesab edir ki, Rusiya mediası Kremlin sifarişində Ermənistan hakimiyyətini dalana sıxışdırmaq üçün faktlarla manipulyasiya edir.

Antirusiya meyilli politoloq Arkadi Vardanyan Ermənistanın Birinci informasiya kanalına müsahibəsində bildirib ki, Rusiya antiərməni təbliğatına son qoymalıdır. Rəsmi Moskva isə, təbii ki, bu ittihamları qəbul etmir və tamamilə əsassız sayır.

Dünən məlum olub ki, Ermənistanın sabiq prezidenti Robert Koçaryan azadlığa buraxılmayıb. Xatırladaq ki, müttəhim onun ev dustaqlığına buraxılması ilə bağlı məhkəməyə müraciət etmişdir. Keçmiş dövlət başçısı ölkədə konstitusion quruluşu devirməkdə təqsirləndirilir. Siyasi təhlilçilər baş nazir Nikol Paşinyanın R.Koçaryan kimi "güclü siyasi çəkiyə" malik olan ciddi rəqibini heç bir vaxtla həbsdən azad etmək fikrində olmadığını düşünürlər.

Eyni zamanda, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan istintaqa 3 saata yaxın ifadə verib. Ermənistan KİV-nin məlumatlarına görə, sabiq dövlət başçısı 2008-ci il 1 mart hadisələri zamanı baş verən işğalçılarla bağlı danışıb. Yeri mətbuat Ter-Petrosyanın ifadələrində maraqlı cəhətlərin olmadığını, onun üçüncü prezident Serj Sarkisyanın fərqli olaraq, bir sıra kəskin suallara cavab vermək istəmədiyini bildirib.

Bu arada Ermənistan silahlı qüvvələrinin bölmələri işğal altında olan Azərbaycan torpaqlarında növbəti hərbi təlimlərə başlayıblar. Ermənistan ordusu Ağdam rayonunun Uzunərdə adlanan ərazisi ilə yanaşı, Şahbulaq, Tərnöyüt və Kəngərli kəndləri ərazisində də hərbi təlimlər keçirir. Təlimlərə atıcı silahlarla bərabər, artilleriya vasitələri və digər hərbi texnika cəlb edilib.

Sonda İrəvanın siyasi dairələrinə Azərbaycan xalqının mesajını çatdırmaq istərdik. O ultimatum xarakterli mesaj bundan ibarətdir ki, Azərbaycan dövləti, xalqımız işğal hadisəsi ilə heç vaxt barışmayacaq. Milli Ordumuz ən yaxın gələcəkdə işğal altında olan bütün torpaqlarımızı azad edəcək. Qoy bu reallığı hazırkı Ermənistan iqtidarı heç vaxt unutmasın və nə qədər ki, gec deyil, lazımı nəticələr çıxarsın.

M.HACIXANLI,
"Xalq qəzeti"

Rafael Hüseynov: Ortaq bəlalara qarşı mübarizə müstərək aparılmalıdır

❑ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasında müzakirəyə çıxarılan və hollandiyalı deputat Mart van de Veninin hazırladığı "Landromat – müstəşkil cinayətkarlıq, korrupsiya və çirkli pulların yuyulmasına qarşı beynəlxalq mübarizədə yeni çağırışlara münasibət" adlı məruzə bir sıra deputatların tənqidi fikirləri ilə qarşılanıb.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rafael Hüseynov da müzakirələrə qoşularaq ortaqların qarşı mübarizənin müstərək aparılmasının vacibliyinə toxunub. O bildirib ki, ortaqların qarşı mübarizəyə yalnız müstərək aparılarda fayda verə bilər. Bu mübarizə obyektiv, qərəzsiz olmalıdır ki, müsbət nəticə versin. Qlobal problemi lokal hədəfə yönəltmək həmişə pıçıldayır ki, burada nə isə gizli məqsəd var. Mahiyyətə gərəkli olan mübarizə əsas nöqtələrə deyil, hansısa xüsusi məqsədlərlə seçilmiş istiqamətlərə yönəldəndə dərhal sual doğur: niyə? Həmin "niyə" araşdırılarda isə məlum olur ki, zahirən xeyirxah təşəbbüs kimi təqdim olunan cəhdin arxasında heç də təmiz olmayan niyyətlər var.

Korrupsiya cəmiyyət ağacına düşmüş, onu içəridən yeyib-dəyidən qurd kimidir. Təsəffüf ki, bu mərəz son yarımdır əsr boyunca xüsusilə nehang miqyas alaraq bütün dünyanı bürüyüb. Belə həssas məsələlər barədə

hazırlanan hesabatlarda obyektivliyin ilk və ən mühüm şərt olduğunu vurğulayan Rafael Hüseynov bu məruzənin yanaşmalarının və təhlillərinin ciddi şübhələr doğurduğunu qeyd edib. Diqqətə çatdırıb ki, məruzənin ilk abzasında dünyanı bürümüş, ümumi seçiyyə daşıyan, faktiki olaraq bütün ölkələri əhatə edən təməyli haqqında "qlobal landromat" ifadəsi işlənsə də, dərhal fərdiləşdirmə aparılır, diqqət konkret seçilmiş bir dövlətə - Azərbaycana yönəldilir.

"Əlbəttə, mən qətiyyətlə istəməzdim ki, bir virus, bir yolu-xucu xəstəlik kimi dünyanı bürümüş belə arzuolunmaz təməyllər Azərbaycanda olsun. Lakin hamımız bir gəmidə gedirik və o epidemiyanın dalğası bizə də müəyyən təsirinə göstərib. Ancaq bu bəlalərin daha böyük daşıyıcılarını diqqətdən kənarda buraxaraq xüsusi ehtirasla nəzərlərin Azərbaycana yönəldilməsi bütövlükdə məruzənin sifariş nəticəsində ortaya çıxdığına, hansısa ssenarinin tərkib

hissəsi olmasına dəlalət edir. Sifariş varsa, qərəz varsa, bu, özlüyündə korrupsiyanın başqa bir təzahür forması deməkdir. Korrupsiyaya qarşı mübarizəni isə korrupsiya yolu ilə aparmaq olmaz", - deyərək deputat diqqətə çatdırıb.

R.Hüseynov bu məruzədə Azərbaycanın saxta ittihatlarla hədəflərdən biri kimi seçilməsinin əsl səbəblərini açıqlayıb. Bildirib ki, Avropa Şurasında artıq 19-cu ildir ki, bizə qarşı ögeyliyi hiss edirik. Azərbaycan 2001-ci ildə Avropa Şurasına, bir zamanlar "demokratiya məktəbi" adlandırılan bu quruma həqiqi üzv kimi gələrkən əsas məqsədlərdən biri ölkəmizə qarşı digər üzv dövlət tərəfindən həyata keçirilmiş işğal siyasətinə son qoyulmasına nail olmaq idi. Lakin elə ilk addımlarımızdan buna şahid olduq ki, hansısa qüvvələr, hansısa lobbilər, hansısa mərkəzlər bu təşkilata güclü təsir imkanlarına malikdir. Hər dəfə bizim Ermənistanın Azərbaycana qarşı işğalı məsələsinə gündəmə gəlməyə başladığımız əsnada ortaya Azərbaycana qarşı hansısa bir qondarma mövzu atılır. Məqsəd hədəfəndən ibarətdir ki, diqqət əsas məqsəddən ayrılıb ortaya atılan bu mövzuya yönəlsin, Azərbaycan məruzə qaldığı işğaldan bəhs etmək əvəzinə



özünü hansısa hücumlardan qorumağa məcbur olsun. Belə qərəzli, sifarişli, arxasında natəmiz maraqlar dayanan cəhdlər narazılıq doğuracaq.

"Təhlil edilməsi, araşdırılması hamı üçün lazımlı olan vacib mövzuları belə cılızlaşdırmayın, hamıya ədalətli problemlərini özünü çirkətin yuyulub təmizlənməsinə ehtiyac var", - deyərək R.Hüseynov mühüm problemləri qeyri-obyektiv yanaşmalarla çirkəndirməməyə çağırıb.

Şəhla AĞALAROVA,
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq

AŞPA-da erməni deputat mövzudan kənar çıxış etdiyinə görə mikrofonu söndürülüb

❑ AŞPA-nın yaz sessiyası çərçivəsində Assambleyanın qaydalarında müəyyən müddəaların dəyişdirilməsinə dair müzakirələr zamanı erməni deputat Mikayel Melkumyan yenidən tənqibata əl atıb.

O, Azərbaycan deputatlarını Dağlıq Qarabağla bağlı yalanlı bəyanatlarla ittiham etməyə başlayıb. Ancaq AŞPA-nın prezidenti Liliyan Paskyey onu dayandıraraq mövzudan kənara çıxarmamağa

çağırıb. Erməni nümayəndə qurum rəhbərinin iradına qulaq asmayıb davam edəndə onun mikrofonu söndürülüb. AŞPA-nın prezidenti mikrofon-suz qışqıraraq danışıq erməni deputatı qışqırmamağa,

sakitləşməyə çağırıb. Bildirib ki, qışqırmaq lazım deyil, onun söylədiklərinin müzakirə olunan mövzuya heç bir aidiyyəti yoxdur. Liliyan Paskyey erməni deputatı qurumun qaydalarına riayət etməyə çağırıb.

Şəhla AĞALAROVA,
AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq



Azərbaycan Prezidenti İlham Əliyev martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşdə məhkəmə-hüquq sahəsində islahatlara çox ciddi ehtiyac olduğunu və müvafiq göstərişlər verildiyini bildirmişdi. Budur, aprelin 3-də ölkə başçısı məhkəmə-hüquq sahəsində növbəti mühüm yeniliklərə gətirib çıxaracaq fərman imzaladı. Fərmanda deyilir ki, müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək məqsədilə məhkəməyə müraciət imkanları daha da genişləndirilməli, məhkəmələrin fəaliyyətində şəffaflıq artırılmalı, məhkəmə icraatının effektivliyi yüksəldilməli, məhkəmə qərarlarının tam və vaxtında icra edilməsi təmin olunmalı, süründürməçiliyin və digər neqativ halların aradan qaldırılması üçün görülən tədbirlər gücləndirilməlidir.

Mütəxəssislər bildirirlər ki, bu fərman müstəqil, obyektiv, qərəzsiz və şəffaf məhkəmə-hüquq sisteminin fəaliyyətinin təmin edilməsi, onun modernləşdirilməsi və təkmilləşdirilməsi üçün məhkəmə-hüquq sistemində çatışmazlıqların aradan qaldırılması baxımından böyük əhəmiyyət daşıyır.

Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkənin hüquq sistemində köklü islahatlar aparılmışdır. Ölkənin 1995-ci ildə demokratik dəyərlərə və prinsiplərə uyğun hazırlanmış və ümumxalq səsverməsi ilə qəbul edilmiş ilk Konstitusiyasının müddələrinin üçdə biri insan hüquq və azadlıqlarına həsr edilmiş, hakimiyyət bölgüsü prinsipi təsbit edilmişdir. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə aparılmış məhkəmə-hüquq islahatları nəticəsində keçmiş Sovetlər Birliyindən miras qalmış ölkənin hüquq sistemi demokratik prinsiplər əsasında tamamilə yenidən qurulmuşdur. Ölkəmizdə məhkəmə sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlərin görülməsi daim gündəmdə saxlanılır.

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən məhkəmə sisteminin müasirləşdirilməsi barədə 19 yanvar 2006-cı il tarixli fərman imzalanmış, məhkəmə islahatı keyfiyyətə yeni mərhələyə keçmişdir. Aprelin 3-də isə ölkə başçısı məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında fərman imzalamaqla bu sahədə növbəti müsbət yeniliklərin əsasını qoydu. Belə ki, fərmana əsasən, ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması məqsədilə Azərbaycanın bütün



məhkəmələrinin sədrinə və hakimlərinə tövsiyə edilmişdir ki, məhkəmə hakimiyyətinin nüfuzunun artırılması və cəmiyyətdə məhkəmələrə etimadın möhkəmlənməsi üçün fəaliyyətlərində ədalət, qanunçuluq, qərəzsizlik, aşkarlıq, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi və Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarında təsbit edilmiş ədalət mühakiməsinin digər prinsiplərinə dönmədən riayət etsinlər.


Bundan başqa, məhkəməyə müraciət imkanlarının

asanlaşdırılması və sahibkarlığa bağlı mübahisələrə müvafiq sahədə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlər tərəfindən baxılmasını təmin etmək məqsədilə vergi və gömrük ödənişləri, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan mübahisələrə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar digər məsələlərə dair işlər üzrə ixtisaslaşmış məhkəmənin yaradılması, hakimlərin müstəqilliyini təmin etmək məqsədilə məhkəmələrin fəaliyyətinə müdaxilənin qarşısının

alınması mexanizmlərinin təkmilləşdirilməsi və belə müdaxiləyə görə məsuliyyətin artırılması, hakimlərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə onların maddi təminatının əhəmiyyətli dərəcədə artırılması, məhkəmələrdə baxılan işlər üzrə ödənilən dövlət rüsumunun müəyyən hissəsinin məhkəmə aparatları işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə və məhkəmələrin maddi-texniki bazasının möhkəmləndirilməsinə yönəldilməsi, bütün məhkəmə

və ədalətin tam bərqərar olması ümumi demokratik inkişafa müsbət təsir göstərir. Bu prosesin təmin olunmasında "elektron məhkəmə" informasiya sisteminin tətbiqi də böyük əhəmiyyət daşıyır. Prezident İlham Əliyev bu məsələ barədə belə demişdir: "Hazırda bütün yeni tikilmiş məhkəmə komplekslərində "Elektron məhkəmə" informasiya sistemi quraşdırılır və bu da çox ciddi islahatdır. Çünki məhkəmələrin qərarları ədalətli olmalıdır... Ədalətli qərarlar həm insanlarda

daha da möhkəmlənməsinə xidmət edəcək. Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağirov mətbuata fərmanla bağlı açıqlamasında bildirmişdir ki, Prezidentin son qərarı məhkəmə-hüquq sistemində müşahidə olunan bir sıra çatışmazlığın aradan qaldırılmasına istiqamətlənmiş proqram xarakterli sənəddir və onun qısa zamanda yerinə yetirilməsi məhkəmə-hüquq



Prezident İlham Əliyev məhkəmə-hüquq sistemində aparılan islahatları xüsusi diqqət mərkəzində saxlayır

dövlətə inamı artırır, eyni zamanda, həyatımızı tənzimləyir. Məhkəmə sistemində qəbul edilmiş qərarlar, aparılan islahatlar, bax, bu məqsədi güdür". Son fərmanda "Elektron məhkəmə" informasiya sisteminin tətbiqi ilə əlaqədar təşkilati işlərin yekunlaşdırılması, mediasiya prosesinin tətbiqi ilə bağlı maarifləndirmə və təşviqat tədbirlərinin həyata keçirilməsi, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin və Ədliyyə Akademiyasının fəaliyyətinin müasirləşdirilməsi, infrastrukturunun və maddi-texniki təchizatının yaxşılaşdırılması, birinci instansiya məhkəmələrində kargüzərliyin aparılması ilə bağlı dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitin birbaşa hakimlərin bank hesablarına köçürülməsi və digər məsələlərə bağlı tövsiyə və tapşırıqlar verilməsi, məhkəmə hakimlərinin ümumi sayının 200 nəfər artırılması tapşırılmışdır. Burada qeyd etmək lazımdır ki, fərmanda göstərilən tədbirlərin yerinə yetirilməsi təkcə hakimlər korpusunun deyil, həm də məhkəmə hakimiyyəti heyətinin bütün işçilərinin də rifahına müsbət təsir göstərəcək.

Mütəxəssislər bildirirlər ki, son fərman məhkəmə hakimiyyətinin müstəqilliyinin

sisteminin cəmiyyətdə nüfuzunun və imicinin müsbət yöndə dəyişməsinə gətirib çıxaracaq. Bundan başqa, A. Bağirov əlavə etmişdir ki, fərmanda göstərilən tədbirlər məhkəmə fəaliyyətinin keyfiyyətini, hakimlərin və məhkəmə işçilərinin maliyyə və sosial təminatının keyfiyyətinin yaxşılaşdırılmasına və hüquqi infrastrukturun təkmilləşdirilməsinə kömək edəcəkdir. Xüsusilə, fərmanda biznesin dəstəklənməsi üçün maliyyə məsələləri üzrə yeni ixtisaslaşmış məhkəmənin yaradılması, məhkəmə qərarlarının icrası üçün xüsusi orqanlara səlahiyyət verilməsində ən yaxşı təcrübələr, məhkəmə məlumatlarının elektronlaşdırılması, məhkəmə proseslərinin aparılmasında audio qeydlərin tətbiqi, hüquqi təlimlərin və məhkəmə xidmətlərinin təkmilləşdirilməsi, mütərəqqi dövlət təminatlı hüquqi yardımın göstərilməsi və ödənilməsi proseduru və s. nəzərdə tutulmuşdur. Cəzaların humanistləşdirilməsi və cinayətlərin dekriminalaşdırılması siyasəti də davam etdiriləcəkdir. Vəkillər Kollegiyasının sədrinin sözlərinə görə, fərman ölkədə məhkəmənin səmərəliliyini ciddi şəkildə artıracaq və hüquq ictimaiyyəti Azərbaycan

Prezidentinin bu addımlarını alqışlayır və tam şəkildə dəstəkləyir.

Beləliklə, Prezident İlham Əliyev vətəndaş-dövlət münasibətlərinin sürətli inkişafına müsbət təsir göstərən növbəti qərar qəbul etdi. Mütəxəssislər ölkə başçısının bu fərmanını məhkəmənin tərkibi ilə məhkəmə iştirakçıları arasında prosesual olmayan münasibətlərə qarşı optimal qabaqlayıcı mexanizmlər yaratmaq üçün hazırlanmış mühüm antikorrupsiya tədbiri kimi nəzərdən keçirirlər. Bu gün Azərbaycan cəmiyyəti böyük sürətlə inkişaf edir. Belə şəraitdə insan faktoru, insan hüquq və azadlıqlarının müdafiəsi ən önəmli vəzifələrdən birinə çevrilir. Yalnız məhkəmə-hüquq islahatlarını ardıcıl və dönmədən həyata keçirməklə insan hüquq və azadlıqlarına təminat verən demokratik, hüquqi, vətəndaş cəmiyyəti qurmaq mümkündür. Prezident İlham Əliyevin son fərmanı məhz bu prinsipləri nəzərə alaraq, Azərbaycan xalqının rifahının daha da artırılmasına yönəlmis hərtərəfli islahatlar siyasəti yürüdü və bu siyasətin bundan sonra da davam etdiriləcəyi şübhə doğurmur.

Səbuhi MƏMMƏDOV,
"Xalq qəzeti"

Səməd Seyidov: Məruzələr ölkələrə təzyiq göstərmək üçün siyasi vasitəyə çevrilir

❑ **Məruzəçiyə ikiqat təşəkkür etmək istərdim. Birincisi, bütün ölkələri, xüsusilə də Avropa Şurasına üzv olan ölkələri əhatə edən cinayətkarlıq, çirkli pulların yuyulması, qeyri-qanuni iqtisadi fəaliyyətlərə qarşı mübarizə aparmaq kimi vacib məsələ ilə bağlı məruzə hazırlayıb.**

İkinci təşəkkürüm isə məruzənin tərtibatına görədir. Cinayətkarlığa qarşı mübarizə elə təqdim olunub ki, onu siyasiləşdirmək, ona siyasi don geyindirərək ölkələrə qarşı təzyiq vasitəsi kimi istifadə etmək mümkünlüyü verilib.

Bu fikirləri AŞPA-nın yaz sessiyasında hollandiyalı deputat Mart van de Veninin hazırladığı "Landromat – mütəşəkkil cinayətkarlıq, korruptsiya və çirkli pulların yuyulmasına qarşı beynəlxalq mübarizədə yeni çağırışlara münasibət" adlı məruzə ilə bağlı çıxışında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov söyləyib. O, məruzənin vacib-

liyini qeyd edərək, onun siyasiləşdirilməsinə təəssüfünü bildirib.

Qeyd edib ki, bu gün bütün ölkələr bir-biri ilə əlaqədərdir. "Landromat" mexanizmi Avropada keşf edilib, Estoniyada yaradılıb və müxtəlif ölkələrdə tətbiq olunub. Bu problem əsl səbəbi onu icad edib yarananlardadır. Bu baxımdan bu problemə bağlı təkcə bu məruzədə adı çəkilən ölkələrdə deyil, məhz digər "korekt" üzv ölkələrdə də araşdırılmalıdır. Yalnız belə halda bu məruzə obyektiv ola bilər və bu cür cinayətkarlara qarşı ədalətli mübarizə apara bilər.

"Təəssüflər olsun ki, bu təşkilatda



bəziləri bir çox böyük dövlətlərin adını səsləndirməkdən çəkinirlər, çünki qorxurlar. Böyük dövlətlərdə belə araşdırmalar apara bilməzlər. Avropa İttifaqının bəzi ölkələrində belə araşdırmalar aparmağa cürət etmirlər. Məhz buna görə də, bu məruzə tənqid olunur. Çünki qorxu əsasında yazılmış məruzə obyektiv ola bilməz. Heç kim, heç bir ölkə mükəmməl deyil. Ancaq barmağı bir ölkəyə tuşlayıb, onun üzərində durmaq mənfi nəticələrə səbəb olaraq, təşkilatı daha dərin böhranlara sürükləyəcək", - deyir S. Seyidov diqqətə çatdırıb və deputatları obyektiv olmağa çağırıb.

Şəhla AĞALAROVA,
AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

Azərbaycan XİN: Paşinyana ATƏT-in 1975-ci il Helsinki Yekun Aktı ilə tanış olmağı tövsiyə edirik

❑ **Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti Ermənistanın baş naziri Nikol Paşinyanın Strasburqda mətbuata açıqlamasında "təklifimiz Azərbaycanın Qarabağ məsələsində gücdən istifadə, gücdən istifadə ilə hədələmə və hərbi ritorikadan imtina etməsidir" fikrinə münasibət bildirib.**

XİN-in mətbuat xidmətinin şərhində deyilir: "gücdən istifadə etməmək və gücdən istifadə ilə hədələməmək ifadələrini səsləndirən Ermənistanın baş nazirinə beynəlxalq hüququn bu prinsipləri barədə maariflənmək məqsədilə ATƏT-in 1975-ci il Helsinki

Yekun Aktı ilə tanış olmağı israrla tövsiyə edirik. Helsin-ki Yekun Aktının məlum 10 prinsipi arasında ikinci yerdə sadalanan "gücdən istifadə ilə hədələməmək" prinsipi ilə bağlı qeyd olunur: "Dövlətlər qarşılıqlı münasibətlərində, eləcə də ümumiyyətlə

beynəlxalq münasibətlərində hər hansı ölkənin ərazi bütövlüyü və siyasi müstəqilliyinə qarşı və ya BMT və hazırkı bəyanatın məqsədlərinə uyğun olmayaraq güc tətbiqindən və gücdən istifadə ilə hədələmədən çəkinəcəklər".

Dünya ictimaiyyəti Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü tanıyır. BMT TŞ-nin 1993-cü il tarixli 4 qətnaməsində Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu vurğulanaraq, işğalçı erməni

qüvvələrinin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxması tələb olunur.

Gücdən istifadə olunmamasını təklif edən erməni baş nazirini bölgədə davamlı sülh, təhlükəsizlik və rifahın təmin olunması naminə öz ölkəsinin silahlı qüvvələrini Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması istiqamətində beynəlxalq ictimaiyyətin tələblərinə uyğun olaraq təxirəsalınmaz addımlar atmağa çağırırıq".

AZƏRTAC

Müdafiə Nazirliyi:

Düşmən ordusu iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 21 dəfə pozub

❑ **Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub.**

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirirlər ki, Ermənistanın Noyemberyan rayonunu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərləri kəndində, Berd və Krasnoselsk rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Ağdam rayonunun işğal altında olan Şıxlar, Cəvahirli, Kəngərli, Füzuli rayonunun Qorqan, Kürdlər, Hora-diz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə məruz qalıb.

Eneko QOYA: Azərbaycan mədəniyyətini öz şəhərimizdə görmək istərdik



❑ **İspaniya-Azərbaycan Ticarət və Mədəniyyət Assosiasiyası (ACA)E İspaniyanın San-Sebastyan şəhərində milli mədəniyyətimizin geniş təbliği üçün razılıq əldə edib.**

Bu barədə ACAE prezidenti Fərid Mustafayev bildi-rir. O deyib: "Biz uzun müddətdir İspaniyanın müxtəlif siyasi və iqtisadi dairələri ilə yaxşı münasibətlərimizdən istifadə edərək Azərbaycanı təbliğ edirik. Növbəti belə addımımız San-Sebastyan şəhərində ölkəmizin mədəniyyətinin təbliği olacaq. Bu barədə artıq şəhər rəhbərliyi ilə danışıqlarımız olub. San-Sebastyanın meri Eneko Qoya ilə görüşümüzdə razılıq əldə etmişik ki, bu şəhərdə də Azərbaycan mədəniyyətinin təbliği təşkil ediləcək. Biz San-Sebastyanda musiqçilərimizin konsertlərini, müxtəlif sərgilər təşkil edəcəyik. Bu, həm də ölkəmizə turistlərin marağını artıracaq".

San-Sebastyan şəhərinin meri Eneko Qoya da bu məsələyə münasibət bildirib: "Mən, 2016-cı ildə Avro-panın mədəniyyət paytaxtı seçilmiş San-Sebastyan şəhərinin meri olaraq deməliyəm ki, şəhərimiz bir çox mədəniyyətləri birləşdirir. Biz başqa ölkələrin mədəniyyətlərini şəhərimizdə görməyə hər zaman şadiq. Bu mənada böyük məmnuniyyətlə Azərbaycan mədəniyyətini də öz şəhərimizdə görmək istərdik".

Hazırladı:
M.MÜKƏRRƏMOĞLU,
"Xalq qəzeti"

Lənkəran gəncləri dövlət qayğısına əməli işlərlə cavab verirlər



Konfransdan əvvəl iştirakçılar və qonaqlar Heydər Əliyev Xatirə Parkında ulu öndərin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.

Konfrans Heydər Əliyev Mərkəzində Azərbaycanın Dövlət Himninin səslənməsi ilə başlayıb. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Tələh Qaraşov tədbiri giriş sözü ilə açaraq, Azərbaycan Respublikasının Prezidenti, gənclərin böyük hamisi və dostu cənab İlham Əliyevin

Lənkərana və lənkəranlılara sonsuz diqqət və qayğı göstərdiyini, dövlət rəhbərinin şəhərə tarixi səfərlərinin, o cümlədən 2017-ci ilin sentyabr, 2018-ci ilin oktyabr aylarında Lənkərana gəlişinin hər bir rayon sakininə böyük qürur hissi bəxş etdiyini, əldə olunan qələbələrin

başlıca stimulu olduğunu bildirib. Lənkəran şəhərinin inkişaf və tərəqqisində gənclərin geniş fəallığına xüsusi önəm verildiyini vurğulayan icra başçısı onları ölkəmizin, eləcə də şəhər və rayonun ictimai-siyasi həyatında daha da fəal olmağa çağırıb, gələcək fəaliyyətlərində uğur-

lar arzulayıb. Sonra YAP Lənkəran şəhər təşkilatı Gənclər Birliyinin sədri Uğur Qurbanzadə hesabət məruzəsi ilə çıxış edib.

Milli Məclisin deputatları Hədi Rəcəbli və Cavanşir Paşazadə, YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və digər natiqlər çıxışlarında Azərbaycan dövlətinin gənclərə göstərdiyi diqqət və qayğıdan, ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, ölkəmizin sosial-iqtisadi, ictimai-mədəni, eləcə də idman həyatında gənclərin fəallığından və qazanılan uğurlardan Lənkəran gənclərinin müstəsna rolundan bəhs ediblər.

YAP Lənkəran şəhər təşkilatı Gənclər Birliyinin hesabat dövründəki fəaliyyəti qənaətbəxş hesab olunub. Daha sonra konfransda təşkilatı məsələlərə baxılıb.

Əli NƏCƏFXANLI, "Xalq qəzeti"

“Azercell” tərəfindən göz müayinələrinin ödənişsiz təşkili davam edir

Azərbaycanın mobil rabitə bazarında lider mövqedə qərarlaşan “Azercell” şirkətinin təşkil etdiyi ödənişsiz tibbi müayinələrdən minlərlə insan faydalanıb. Şirkətin dəstəyi ilə fəaliyyət göstərən “Mobil Göz Klinikası” 2011-ci ildən etibarən bu müayinələri davamlı olaraq keçirməkdədir.



Klinika tərəfindən Pereküşkül qəsəbəsi, hərbi şəhərciyin ərazisində yerləşən I sayılı tam orta məktəbə növbəti səfər təşkil edilib. Səfər çərçivəsində 52 nəfərin müayinəsi aparılıb, ehtiyacı olanlara müalicə təyin olunub və optik eynəklər paylanılıb. Valideyn himayəsindən məhrum

olan uşaqlarda göz xəstəliklərinin müayinəsinin təşkilini və profilaktikasının aparılmasını təmin etmək məqsədilə yaradılan “Mobil Göz Klinikası”nın xidmətlərindən eyni zamanda ahıllar, aztəminatlı ailələr və məcburi köçkünlər

də yararlanırlar. Bütün müayinə və müalicə tədbirləri “Azercell”-in dəstəyi ilə “Xəzər Qayğıkeşlik Layihəsi” İctimai Birliyi tərəfindən həyata keçirilir.

“Xalq qəzeti”

Beyləqan Rayon Mərkəzi Xəstəxanası

2019-cu ildə aşağıdakı malların satın alınması üçün kotirovka sorğusu elan edir

Lot-1. Dəftərxana ləvazimatlarının və təsərrüfat vasitələrinin satın alınması. İştirak üçün təkliflər 25 aprel 2019-cu il saat 16:00-a qədər rayon mərkəzi xəstəxanasına təqdim olunmalıdır.

Əlaqə telefonları - 02122 - 52-3-4, 02122 - 51-4-62. Ünvan-Beyləqan rayonu, S.Qaziyeva küçəsi 21.

Tender komissiyası

Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsi

malların satın alınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçiriləcəkdir. Lot-1. Digər məşin və avadanlıq maddəsi üzrə malların satın alınması. Maraqlananlar 100 (yüz) manat məbləğdə tenderdə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra tenderin əsas şərtlər toplusunu ala bilərlər: Azərbaycan Milli Elmlər Akademiyası-nın İşlər İdarəsi VÖEN-1700007431 Bank- DXA Kod-210005 VÖEN- 1401555071 M/h- AZ41NABZ01360100000000003944 SWIFT-CTREAZ22 H/h- AZ28CTRE00000000000004138316 Fond-7, büdcə təsnifatı kodu- 142340. İştirak haqqı heç bir halda geri qaytarılmır.

Məlgöndərenlər (podratçılar) iddiaçı statusu qazanmaq üçün aşağıdakı sənədləri rəsmi blankda və möhürlə təsdiq olunmuş qaydada tender komissiyasına təqdim etməlidirlər: - tenderdə iştirak etmək üçün yazılı müraciət; - iştirak haqqının ödənilməsinə təsdiq

edən bank sənədi; - tender təklifi (zərflərin açıldığı gündən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır); - tender təklifi qiymətinin 1 faizi həcmində təklifin bank təminatı (zərflərin açıldığı gündən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır); - məlgöndəren (podratçı) haqqında tələb olunan sənədlər: - məlgöndərenin (podratçının) tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitlər; - məlgöndərenin (podratçının) ixtisas göstəricilərinə dair məlumat; - məlgöndərenin (podratçının) son bir ildəki maliyyə vəziyyəti barədə bank arayışı; - Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olub-olmaması haqqında müvafiq vergi orqanından arayış; - son bir ildəki maliyyə fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş bəyannamənin surəti; - sənədlər təqdim olunan tarixə DSMF-yə verilmiş hesabatin surəti və DSMF-yə borcun olub-olmaması barədə arayış;

Tender komissiyası

Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi

Şəmkir şəhəri Bakı-Qazax yolunun sağ tərəfində yerləşən “Şəmkir Aqropark” MMC-nin qazlaşdırılması (sifariş 7-87-16 (düzəliş) və Kürdəmir rayonu ərazisində yerləşən «Qlobal Aqro» MMC-yə məxsus qeyri - yaşayış sahəsinin qazlaşdırılması” (sifariş- 7-16-18 (D) obyektlərində quraşdırılacaq avadanlıq və mal-materiallara olan tələbatını təmin etmək məqsədilə açıq satılma müsabiqəsi elan edir

I	Müsabiqədə iştirak üçün təqdim edilməli sənədlər: - Müsabiqədə iştirak haqqında müraciət (<i>forma əlavə olunur</i>); -iştirak haqqının ödənilməsi barədə bank sənədi; -müsabiqə təklifi (<i>müsabiqə təklifləri zərflərinin açıldığı tarixdən sonra ən azı 60 təqvim günü qüvvədə olmalıdır</i>). Müsabiqədə iştirak haqqında müraciət (<i>imzalanmış</i> möhürlənmiş) və iştirak haqqının ödənilməsi barədə bank sənədi ən gec 6 may 2019-cu il Bakı vaxtı ilə saat: 17.30-a qədər Azərbaycan, ingilis və ya rus dillərində satılma təşkilatın elanda göstərilən ünvanında təqdim olunmalıdır. Tələb olunan sənədlərin surətləri (<i>müsabiqə təklifi istisna olmaqla</i>) satılma təşkilatın əlaqələndirici şəxsinin elanda göstərilən elektron ünvana göndərilə bilər. Belə halda sənədlərin əslisi müsabiqə təkliflərinin təqdim edilməsinin son gününədək satılma təşkilata təqdim olunmalıdır.
II	Satılma mallar üzrə müsabiqə təkliflərinin təqdim edilməsinin son tarixi və vaxtı: - Müsabiqə təklifləri bir əslisi və iki surəti olmaqla 13 may 2019-cu il Bakı vaxtı ilə saat: 10.30-a qədər satılma təşkilata təqdim olunmalıdır. - Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan təklif zərfləri açılmadan geri qaytarılacaqdır.
III	Satılma mallar üzrə iştirak haqqı və əsas şərtlər toplusunun əldə edilməsi: - Müsabiqənin əsas şərtlər toplusunu Azərbaycan, rus və ya ingilis dillərində əldə etmək istəyənlər satılma mallar üzrə (borular) 1-ci lot üçün 118 manat (ƏDV daxilədr), (PE borular) 2-ci lot üçün 236 manat (ƏDV daxilədr), (PE boru birləşmələri) 3-cü lot üçün 118 manat (ƏDV daxilədr), (boru birləşmələri) 4 – cü lot üçün 118 manat (ƏDV daxilədr), (qapayıcı boru birləşmələri) 5 –ci lot üçün 236 manat (ƏDV daxilədr), (avadanlıqlar) 6-cı lot üçün 118 manat (ƏDV daxilədr), (köməkçi materiallar) 7-ci lot üçün isə 118 manat (ƏDV daxilədr) və ya ekvivalent məbləğdə sərbəst dövrəli valyuta ilə iştirak haqqını aşağıdakı hesaba ödədikdən sonra elektron və ya çap formasında əlaqələndirici şəxsdən elanın I bəndində göstərilən tarixdəki həftənin istənilən iş günü saat 9.30-dan 17.30-a kimi ala bilərlər. Hesab nömrəsi: Azərbaycan Respublikası “Beynəlxalq Bankı” ASC-nin Sabunçu filialı Kod- 805573 VÖEN (bank)- 9900001881 M/h- AZ03NABZ01350100000000002944 VÖEN- 9900001621 H/h- AZ721BAZ38010049449955001212 SWIFT kodu: İBAZAZ2X - İştirak haqqı heç bir halda geri qaytarılmır.

IV	Təminatlar- I.İddiaçının müsabiqə təklifinin ümumi qiymətinin 1 faizi miqdarında 2-ci və 5-ci lotlar üzrə təminat tələb olunur. II. Bank təminatlarının əslisi müsabiqə zərfində müsabiqə təklifi ilə birlikdə təqdim edilməlidir. Əks təqdirdə satılma təşkilat belə təklifi rədd etmək hüququnu özündə saxlayır. III. Bank təminatını vermiş maliyyə təşkilatı Azərbaycan Respublikasında və ya beynəlxalq maliyyə əməliyyatlarında qəbul edilən olmalıdır. Satılma təşkilat etibarlı hesab ediləməyən bank təminatlarını qəbul etməmək hüququnu özündə saxlayır. IV. Əgər satılma müsabiqəsində iştirak etmək istəyən şəxslər digər növ təminat (akkreditiv, qiymətli kağızlar, satılma təşkilatın müsabiqəyə dövr sənədlərində göstərilən xüsusi hesaba pul vəsaitinin köçürülməsi, depozitlər və digər maliyyə aktivləri) təqdim etmək istədikdə təminat növünün mümkünlüyü barədə elanda göstərilən əlaqələndirici şəxsə əvvəlcədən sorğu verməli və razılıq əldə etməlidir. Avans ödənişinə görə təminat: Avans ödənişi təminatının məbləği 2-ci və 5-ci lotlar üzrə ən azı ödəniləcək avans məbləğinə bərabər olacaqdır. Müqavilənin yerinə yetirilməsi təminatı: Müqavilənin yerinə yetirilməsi təminatı 2-ci və 5-ci lotlar üzrə satılma müqaviləsinin qiymətinin 5 (beş) faizi məbləğində tələb olunur.
V	Müqavilənin icra müddəti: Satılma müqaviləsinin 2 ay müddətində yerinə yetirilməsi tələb olunur.
VI	Təklif olunacaq müqavilə üzrə icazə verilən maksimum avans həddi müqavilə dəyərinin 30 faizidir.
VII	Satılma təşkilatın ünvanı- AZ1025, Bakı şəhəri; Xətai rayonu, Yusif Səfərov küçəsi 23. Əlaqələndirici şəxs- Vəqif Rəhimov. “Azəriqaz” İB-nin satılma malların təşkili şöbəsi rəisinin müavini +994 12 521-00-00 (daxili 29 108). vaqif.rehimov@socar.az
VIII	Elanın satılma predmeti haqqında geniş məlumatın və əsas şərtlər toplusunun əldə edilməsi üçün müraciət formasının yerləşdirildiyi internet ünvan: www.socar.az (http://www.socar.az/socar/az/company/procurement-supply-chain-management/procurement-notices)
IX	Satılma mallar üzrə müsabiqə təklifi zərflərinin açılış tarixi, vaxtı və yeri: Zərflərin açılış proseduru 13 may 2019-cu il Bakı vaxtı ilə 11.00-da elanın VII bəndində göstərilən satılma təşkilatın ünvanında keçiriləcəkdir.
X	Satılma mallar üzrə müsabiqənin nəticəsi haqqında məlumat: Müsabiqənin yekun nəticəsi haqqında məlumat aşağıdakı internet linkdən əldə edilə bilər: http://www.socar.az/socar/az/company/procurement-supply-chain-management/contract-awards

“Azəriqaz” İB-nin tender komissiyası

“AZƏRBAYCAN TELEVİZİYA VƏ RADİO VERİLİŞLƏRİ” QSC

səyyar çəkilişlər üçün texniki vasitələrin icarə xidmətinin satın alınması məqsədilə KOTİROVKA SORĞUSU ELAN EDİR

Kotirovka sorğusunun iştirakçlarına təklif olunur ki, öz təkliflərini möhürlənib imzalanmış şəkildə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün kotirovka sorğusunun iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Kotirovka sorğusunda iştirak etmək istəyənlər şərtlər toplusunu Bakı şəhəri, M.Hüseyn küçəsi 1 nömrəli (əlaqələndirici şəxs Pərvin Məmmədovdan, telefon- 537-02-68) ünvandan ala bilərlər.İddiaçılar kotirovka sorğusunda iştirak üçün sənədləri 17 aprel 2019-cu il saat 18:00-a qədər , Bakı şəhəri, M.Hüseyn küçəsi 1 nömrəli ünvana təqdim etməlidirlər. Göstərilən müddətdən gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 18 aprel 2019-cu il saat 15.00-da Bakı şəhəri, M.Hüseyn küçəsi 1 nömrəli ünvanda xüsusi ayrılmış otaqda açılacaqdır. İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılış prosedurunda iştirak edə bilərlər.

Tender komissiyası

“AZƏRBAYCAN TELEVİZİYA VƏ RADİO VERİLİŞLƏRİ” QSC

müxtəlif blankların çap olunması üçün mətbəə xidmətinin satın alınması məqsədilə KOTİROVKA SORĞUSU ELAN EDİR

Kotirovka sorğusunun iştirakçlarına təklif olunur ki, öz təkliflərini möhürlənib imzalanmış şəkildə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün kotirovka sorğusunun iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Kotirovka sorğusunda iştirak etmək istəyənlər şərtlər toplusunu Bakı şəhəri, M.Hüseyn küçəsi 1 nömrəli (əlaqələndirici şəxs - Pərvin Məmmədovdan, telefon- 537-02-68) ünvandan ala bilərlər.İddiaçılar kotirovka sorğusunda iştirak üçün sənədləri 17 aprel 2019-cu il saat 18:00-a qədər , Bakı şəhəri, M.Hüseyn küçəsi 1 nömrəli ünvana təqdim etməlidirlər. Göstərilən müddətdən gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 18 aprel 2019-cu il saat 15.00-da Bakı şəhəri, M.Hüseyn küçəsi 1 nömrəli ünvanda xüsusi ayrılmış otaqda açılacaqdır. İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılış prosedurunda iştirak edə bilərlər.

Tender komissiyası

BİLDİRİŞ

Dövlət Turizm Agentliyinin “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən səpəkar işçi qüvvəsinin təmin edilməsi xidmətinin satın alınması ilə əlaqədar keçirilmiş açıq tender müsabiqəsində “Shahdag Hotel Company” MMC qalib şirkət elan edilmiş və həmin təşkilatla müvafiq satınalma müqaviləsi bağlanmışdır.

GÖYGÖL RAYON İCRA HAKİMİYYƏTİ 2019-CU İL ÜÇÜN KOTİROVKA SORĞUSU ELAN EDİR

Göygöl Rayon İcra Hakimiyyəti ödənişli ictimai işlərdə əlavə açılış iş yerlərində çalışan işçilərə yumşaq inventarın və xüsusi geyimlərin alınması, eyni zamanda digər alışlar və xidmətlərə uyğun mal-materialların satın alınması məqsədilə kotirovka sorğusu elan edir. Maraqlanan təşkilatlar (02220) 5-30-24 nömrəli telefonla əlaqə saxlaya bilərlər. Kotirovka sorğusunda iştirak etmək üçün sənədlər 15 aprel 2019-cu il saat 17.00-dək qəbul olunur. Ünvan – Göygöl şəhəri, A. Kazimov küçəsi 1, Göygöl Rayon İcra Hakimiyyətinin inzibati binası. Əlaqələndirici şəxs- Müzəffər Əli oğlu Məmmədov.

Tender komissiyası

BİLDİRİŞ

“Xalq qəzeti”nin 7 və 21 fevral 2019 -cu il tarixli nömrələrində dərc olunmuş Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin tender elanının 3-cü lotu - istehsalda istifadə olunan qeyri - maddi aktivlərin satın alınması proseduru baş tutmamışdır.

Tender komissiyası

“Siluet” ASC səhmdarlarının nəzərinə!

31 may 2019-cu il saat 10.30-da “Siluet” ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir. Ümumi yığıncağın gündəliyi: 1. 2018-ci ilin maliyyə balansının təsdiq edilməsi. 2. Cari məsələlər. Səhmdarlar gündəlikdəki məsələlərə dair sənədlərlə tanış olmaq üçün iş günləri saat 10.00 –dən 13.00-dək cəmiyyətə müraciət edə bilərlər. Ünvan- Bakı, Sabunçu rayonu, Zevin küçəsi 8. Əlaqə telefonu – 050-450-96-96.

İdarə heyəti

Xarici xəbərlər

Böyük Britaniya

Assanj həbs olunub



Böyük Britaniya polisi "WikiLeaks" saytının təsisçisi Culian Assanji həbs edib. Bildirilir ki, o, dünən Vestminster magistrat məhkəməsinin 2012-ci il iyunun 29-da verdiyi order əsasında Ekvador səfirliyində London polisi tərəfindən həbs edilib. Onun yaxın zamanda ABŞ-a ekstradisiyası gözlənilir.

Məlumatı TASS yayıb.

Ən bahalı çanta



Böyük Britaniyada "milyarderlərin dizayneri" kimi tanınan Debbi Uinqhem dünyanın ən bahalı və unikal qadın çantasını hazırlayıb. 6,7 milyon dollar dəyərindəki çantanın hazırlanmasında 8000 brilyant qaşdan, Emu dəvəquşusunun yumurtasından, qızıl və platindən, "Cartier" brendindən olan sırgılardan istifadə olunub.

Məlumatı "Daily Mail" yayıb.

ABŞ

Ürəyi qorumağın sirri

Güclü və möhkəm ailə bağları stresi azaltmaqla yanaşı, ürəyi qoruyur və onun fəaliyyətinə müsbət təsir edir. Bunu ABŞ-da yaşayan türk əsilli dünya şöhrətli ürək cərrahı, professor Mehmet Öz deyib. O deyib ki, ürəyi qorumaq üçün şəkərli qidalardan, yarımfabrikat məhsullardan, tərkibində qatqılar olan ərzaqlardan, həddən artıq et yeməkdən və qazlı içkilərdən uzaq durmaq lazımdır.

Məlumatı BBC yayıb.



Filippin

Naməlum tapıntı



Filippinli tədqiqatçılar indiyədək elmə məlum olmayan insan növünün qalıqlarını aşkarlayıblar. Luson adasındakı Kalyao mağarasında tapılmış qalıqların təqribən 50-67 min il yaşı olduğu qeyd edilir. Arxeoloqlar yeni tapıntıyı kəşf edildiyi Luson adasının adına uyğun olaraq "Homo luzonensis" adlandıırıblar.

Məlumatı "Qazeta.ru" yayıb.

İspaniya

Niquez diqqət mərkəzindədir

Madridin "Atletiko" futbol klubunun yarımmüdafiəçisi Saul Niquez yay transfer pəncərəsində klubun tərkibində olmaqla yanaşı, Bona səbəb 24 yaşlı ispaniyalı futbolçunun "Mançester Yunayted", "Mançester Siti" və "Barselona" kimi klubların maraq dairəsinə düşməsidir. Qeyd edək ki, ispaniyalı idmançı bu mövsüm ərzində "Atletiko"nun heyətində keçirdiyi 39 matçda 6 qol vurub və 1 məhsuldar ötürmə edib. Xəbəri "Sport-express" verib.



Hazırladı: Elçin ABBASOV, "Xalq qəzeti"

Mövlud ÇAVUŞOĞLU:

İtaliya parlamentinin qərarının hüquqi əsası yoxdur

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İtaliya parlamentinin 1915-ci ildə Osmanlı imperiyasında baş vermiş ehtimal olunan hadisələri "erməni soyqırımı" kimi qələmə verən qərarını qətiyyətlə pisləyib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.



Xarici işlər naziri bu barədə öz "Twitter" səhifəsində yazıb ki, İtaliya parlamentinin Nümayəndələr Palatasının tarixi siyasələşdirməyə cəhd edərək qəbul etdiyi qərarın heç bir hüquqi əsası yoxdur. Təəssüf ki, bu ölkədə parlament qatı ksenofobiya təbliğatı ilə məşğul olan Liqa partiyasının seçkilərdə daha çox səs əldə etmək niyyəti daşıyan siyasi oyunlarında bir vasitəyə çevrilib".

Xatırladaq ki, dünən

İtaliya parlamenti 382 səs lehinə, 43 səs əleyhinə olmaqla, Türkiyədə 1915-ci il hadisələrini "erməni soyqırımı" kimi tanıyıb.

Yeri gəlmişkən, Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın da öz Twitter səhifəsində İtaliya parlamentinin sözügedən qərarı ilə bağlı mövqeyini açıqlayıb. Yazıb ki, İtaliya parlamenti əslində bununla tarixi realığı inkar edir və xalqlar arasında yenidən düşmənçilik toxumları səpdir.

İ.Kalın sonra belə yanaşmanın kökündən səhv olduğunu bəyan edərək xatırladı ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan həmin hadisələrə ədalətli şəkildə aydınlıq gətirilməsi üçün tarixçilərdən ibarət birgə komissiyanın yaradılmasını təklif edib. Lakin ermənilər və onların himayədarları min bir bəhanə ilə bu təklifdən boyun qaçıırırlar.

M.HACIXANLI,
"Xalq qəzeti"

Neftin qiyməti bahalaşmaqda davam edir



Dünya bazarında "qara qızıl"ın qiyməti bahalaşmaqda davam edir.

Londonun "ICE" Birjasının məlumatına görə, "Brent" markalı neftin bir bareli 71,42, Nyu-York Əmtəə Birjasının məlumatına görə, Texas sortu adlandırılan ABŞ-ın "WTI" markalı neftin bir bareli 64,30, Azərbaycanın "AzeriLight" markalı neftin bir bareli isə 73,10 dollar olub.

Ekspertlər bildiriblər ki, OPEC+ ölkələrinin hasilatı azaltmaq barədə razılaşmaya əməl etmələri və Liviyadakı gərgin vəziyyət dünya bazarında "qara qızıl"ın bahalaşmasına səbəb olub.

Qəzənfər QASIMOV, "Xalq qəzeti"

Şagirdlərin mobil telefondan istifadəsi məhdudlaşdırılır

"Belta" agentliyinin yaydığı məlumata görə, Belarusda məktəblilərin mobil telefonlardan istifadəsi məhdudlaşdırılır. Bunun üçün təhsil müəssisələri mobil telefonların saxlanması üçün xüsusi qutularla təchiz olunacaq.



Şagirdlərin mobil telefonların dərslər zamanı müvəqqəti saxlanması üçün sinif otaqlarını xüsusi qutularla təchiz etmək təklif olunur", -

deyə nazirlik rəsmisi qeyd edib.

Mahmud QƏRİBOV,
"Xalq qəzeti"

Ağstafa Rayon İcra Hakimiyyəti

ödənişli ictimai işlərə cəlb edilmiş işçilərin xüsusi geyim, inventar (225200 xərc maddəsi üzrə) və mal-materiallarla (225413 xərc maddəsi üzrə) təmin edilməsi məqsədilə podratçı təşkilatın seçilməsinin satın alınması üçün kotirovka sorğusu elan edir.

Təkliflər 18 aprel 2019-cu il saat 17.00-dək qəbul edilir. Təklif zərfləri 19 aprel 2019-cu il saat 10.00-da açılacaqdır. Əlaqələndirici şəxs - Sənən Mustafayev, telefon 5-12-05. Ünvan- Ağstafa şəhəri, Hüseyn Arif küçəsi 3.



Hava proqnozu

➤ Aprelin 12-də
➤ Bakıda və Abşeron yarımadasında dağıdın buludlu olacağı, aralıq tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal küləyi əsəcək. Gecə 9-12, gündüz 14-18, Bakıda gecə 10-12, gündüz 16-18 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 73-85, gündüz 60-65 faiz olacaq.
➤ Naxçıvan Muxtar Respublikasında əsasən yağmursuz keçəcək. Zəif qərb küləyi əsəcək. Gecə 5-10, gündüz 20-25 dərəcə isti olacaq.
➤ Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan,

Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında əsasən yağmursuz keçəcək. Lakin səhər və gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Gecə 4-7, gündüz 9-14 dərəcə isti olacaq.
➤ Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Gecə 7-12, gündüz 18-23 dərəcə isti olacaq.
➤ Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayilli, Ağsu, Şamaxı, Siyazan, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi

əsəcək. Gecə 5-10, gündüz 18-23, dağlarda gecə 2-7, gündüz 9-14 dərəcə isti olacaq.
➤ Mərkəzi Aran: Mingəçevir, Yevlax, Ağcabədi, Ağdaş, Kürdəmir, İmişli, Göyçay, Ağdaş, Kürdəmir, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Gecə 9-14, gündüz 19-24 dərəcə isti olacaq.
➤ Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında əsasən yağmursuz keçəcək. Lakin səhər və gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Səhər dağlarda duman olacaq. Zəif şimal-şərq küləyi əsəcək. Gecə 9-12, gündüz 18-22, dağlarda gecə 7-9, gündüz 12-17 dərəcə isti olacaq.



Avropa İttifaqı Böyük Britaniyanın təşkilatın tərkibindən çıxması ilə bağlı razılaşmanın ratifikasiya olunması üçün "Brexit"-in müddətinin uzadılması barədə qərar qəbul edib. Bu barədə qərar təşkilatın növbədənkenar sammitində qəbul olunub. Məlumatı "Interfaks.ru" verib.

"Brexit"-in müddəti 31 oktyabradək uzadıldı

"Avropa İttifaqının 27 dövləti və Birləşmiş Krallıq "Brexit"-in müddətinin oktyabrın 31-dək uzadılması ilə razılaşıblar. Bu, Böyük Britaniyanın mümkün qədər yaxşı nəticəyə gəlməsi üçün əlavə altı ay vaxt deməkdir", - deyir Al Şurasının sədri Donald Tusk özünün twitterində yazıb.

Brüsselin bununla bağlı yaydığı bəyanatda isə bildirilir ki, müddət 31 oktyabr 2019-cu ildən gec olmaya, nə qədər lazımdırsa, o qədər uzadıla bilər. Al

haqqında müqavilənin 50-ci maddəsinə əsasən, əgər tərəflər ratifikasiya prosedurlarını 31 oktyabrda əvvəl başa çatdırlarsa, təşkilatın tərkibindən çıxmaq haqqında razılaşma daha tez qüvvəyə minə bilər.

Bundan əlavə, sənədə qeyd edilir ki, "Birləşmiş Krallıq istənilən vaxt Al-nin tərkibindən çıxmaqqla bağlı qərarını dəyişə bilər". Eyni zamanda, nəzərdə tutulur ki, Böyük Britaniya 22 may 2019-cu ilə qədər

razılaşmanı ratifikasiya edə bilməyə, əvvəlki kimi, Al-nin üzvü olaraq qalıb və 23-26 mayda keçiriləcək Avropa Parlamentinə seçkilərdə iştirak etməyə borcludur.

Sənədə daha sonra deyilir: "Əgər Birləşmiş Krallıq Avropa Parlamentinə seçkilərə qatılmasa, müddətin uzadılması 31 may 2019-cu ildə başa çatacaq". Qərar qəbul edildiyi gündən qüvvəyə minib.

Paşa ƏMİRCANOV,
"Xalq qəzeti"

Sədd üçün 1 milyard dollarlıq müqavilə



Pentaqon ABŞ-ın Meksika ilə sərhədində səddin tikintisi barədə 2 şirkətlə təxminən 1 milyard dollarlıq müqavilə imzalayıb. Bu barədə "Associated Press" agentliyi məlumat yayıb.

Mənbə yazır ki, 789 milyon dollarlıq müqavilələrdən biri Texasın "SLSCO Ltd" kompaniyası ilə imzalanıb. Həmin vəsait Nyu-Meksika ştatında yerləşən Santa-Tereza şəhəri rayonunda səddin inşasına yönəldiləcək. "Barnard Construction Co. Inc." kompaniyası ilə imzalanmış 187 milyon dollarlıq digər müqaviləyə əsasən Arizona ştatının Yuma şəhəri rayonunda sədd tikiləcək.

Qeyd edək ki, hər 2 sifariş üzrə inşaat işləri 2020-ci ilin payızında başa çatmalıdır.

Xatırladaq ki, bir qədər əvvəl ABŞ Prezidenti Donald Tramp konstitusiyaya əsasən büdcənin bütün xərclərini təsdiq etməli olan kongresdən yan keçərək sədd tikintisinə 6,4 milyard dolları yönəltmək üçün sərhəddə fəvqəladə vəziyyət rejimi elan etmişdi. Həmin qərar barədə artıq məhkəmələrə şikayət edilib.

Rövşən ATAĞİSİYEV,
"Xalq qəzeti"

✓ Sədiyeva (Məmmədova) Bənövşə Ziyadxan qızının adına verilmiş əmək kitabçası itdiyi üçün etibarsız sayılır.

ALLAH RƏHMƏT ELƏSİN

Azərbaycan Teatr Xadimləri İttifaqının İdarə Heyəti və Mərkəzi Aparatı Akademik Musiqili Teatrının aktyoru Nadir Xasıyevə anası

BİKƏ XANIMIN

vəfatından kədərli vəziyyətini bildirir və dərindən hüznə başsağlığı verir.

BAŞ REDAKTOR

HƏSƏN
HƏSƏNOV

TELEFONLAR:

Məsul katib: 493-61-02
Şöbələr: 493-59-03 (8 xətlə), 493-69-47, 493-34-13, 493-34-23, 493-59-47, 493-45-18, 493-33-01, 598-84-13.
Reklam və elanlar: 493-82-21, Faks: (99 412) 493-02-80, 598-28-64;
E-mail: info@xalqqazeti.com, xalqqazeti@gmail.com



"Xalq qəzeti"-nin kompüter mərkəzində yığılıb və səhifələnilib, "Azərbaycan" nəşriyyatında ofset üsulu ilə çap olunub.

ÜNVANIMIZ:

AZ-1000, Bakı şəhəri, Bülbül prospekti, 30.
Şəhadətnamə 022273

İNDEKS 0282

TİRAJ 7426

SİFARİŞ 1183

QİYMƏTİ 40 qəpik

Çapa imzalanmışdır 00:00